



AZƏRBAYCAN



№ 111 (9856) 30 may 2025-ci il CÜMƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-ci İLDƏ QOYULMUŞDUR

LAÇIN ZİRVƏSİ

İLHAM ƏLİYEV:

"Azad edilmiş
Laçından
üç ölkənin bu gün
dünyaya verdiyi
mesajlar lazımı
ünvana çatacaq"



→ 4-5

Təkbətək



Mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Laçından Kəlbəcərə...



→ 4

Seyrangahda...



→ 6

Konsertdə...



→ 6-8

Doqquzuncu

Azərbaycan Prezidenti
İlham Əliyev və
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan
Laçın Beynəlxalq
Hava Limanının
açılış mərasimində
iştirak ediblər



→ 3



azerbaijan-news.az

Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var

Prezident İlham Əliyev ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü senator Stiv Deynsi qəbul edib.

AZƏRTAC xəbər verir ki, senator ilk növbədə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu dedi. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsi azərbaycanlı hərbiçilərin mühüm rol oynadığını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirdi.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycana və Mərkəzi Asiya ölkə-



lərinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərləri intensivləşdirilməsinin vacibliyinə toxundu.

Dövlətimizin başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ

Prezidenti Donald Trampın bu xüsusa göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və

iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlətimizin başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu dedi.

Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturunu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta dahlizin inkişafında oynadı-

ğı mühüm rolu bir daha qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Sonda senator Stiv Deyns Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

"Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev!

Müstəqillik Günüüz münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşu ilə sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır.

Biz qarşdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Donald TRAMP,
Amerika Birləşmiş Ştatlarının Prezidenti

Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühiti yaradılıb

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticarəti istiqamətdə daha da genişləndiyi vurğulandı, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi.

Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulana-raq, bu xüsusa BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olundu.

Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirildi. Söhbət zamanı in-



vestisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə

əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının inkişafı, o cümlədən yerli film istehsalçıları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici film istehsalçıları Azərbaycan Respublikası ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalına cəlb etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçıları film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədilə **qərara alıram**:

- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
- Kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
- Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2025-ci il

Siyasi partiyalarla əməkdaşlıq əlaqələri inkişaf edir

Mayın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ədalət Partiyasının IX Qurultayında yeni seçilmiş sədri Mütəllib Rəhimov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, M.Rəhimovu partiya sədri seçilməsi münasibətilə təbrik edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı və digər bu kimi məsələlər haqqında danışan Administrasiya rəsmisi son zamanlar siyasi partiyaların ölkənin ictimai həyatında artan rolunu qeyd edib.



islahatlar, ölkədə həmrəylik mühitinin qorunması üçün görülmüş işlər, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı və digər bu kimi məsələlər haqqında danışan Administrasiya rəsmisi son zamanlar siyasi partiyaların ölkənin ictimai həyatında artan rolunu qeyd edib.

Görüşdə cəmiyyəti düşündürən məsələlərə bağlı siyasi partiyalar ilə açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında danışılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdirilməyi vurğulanıb.

Sədr olduğu partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil edəcəyini bildiren M.Rəhimov deyib ki, Ədalət Partiyası Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədində fəal mövqə tutacaq. İqtidarla və ölkədə fəaliyyət göstərən digər partiyalarla açıq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayan M.Rəhimov gələcəkdə mövcud istiqamətdə müxtəlif layihələrin icra olunması niyyətini də diqqətə çatdırıb.



◆ Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin Laçına səfəri

LAÇIN ZİRVƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər



Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəsmi açılışını bildiren lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başa çatdırıb. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, müəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və işə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkəti İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və ölçətilişi ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan "Dost Aqropark"da istehsal edilən məhsullara baxdılar.

Qeyd edildik ki, kompleksdə "ağıllı kənd təsərrüfatı" texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.



◆ Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin Laçına səfəri

LAÇIN ZİRVƏSİ

Azərbaycan və Türkiyə prezidentləri
Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Səleh Məmmədov Azərbaycan və Türkiyə prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zən-

gəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturunu layihələrdən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən

və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil

yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınaqədər hazırda mövcud yol üzrə məsafə 65

kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılaraq Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin

44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına tökən verəcək.

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib



Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Türkiyə Prezidenti, öziz qardaşım Rəcəb Tayyib Ərdoğan,

Hörmətli Pakistanın Baş naziri, öziz qardaşım Məhəmməd Şahbaz Şərif.

Öziz dostlar, Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz. Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günü, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Öminəm ki, biz bu önəmli davam etdirəcəyik.

Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.

Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə

etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.

Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin tə-

min edilməsində əhəmiyyətli rolə malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropaı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da tökən verəcəyinə əminik.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.



Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmaqlıyıq. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücü-

müze güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə söylərimizi daha da möhkəmləndirmək özündəyik.

Ardı 5-ci səh.



◆ Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin Laçına səfəri

LAÇIN ZİRVƏSİ

Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib



Əvvəlki 4-cü sahə.

Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirik.

Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.

Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdan sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və türk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirik.

Pakistan və Hindistan arasında son gerginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönmədə ilk gündən Pakistanla həmrəyliyi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.

Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.

◆ ◆ ◆

Sonra Türkiyə Prezidenti çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

- Əziz qardaşım, Prezident cənab İlham Əliyev.

Əziz dostum, Baş nazir cənab Şahbaz Şərif.

Hörmətli mətbuat nümayəndələri. Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.

Birincisini ötən il Astanada keçirdiyimiz Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvəsinin ikinci toplantısında sizlərlə birlikdəyik. Səmimi evsahibliyinə görə İlham qardaşıma təşəkkür edirəm.

Çıxışımın əvvəlində Can Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Həyatlarını qurban verərək Azərbaycanın müstəqilliyini təmin edən şəhidlərimizi rəhmətlə yad edirəm.

Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühtindən bəhrələndən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm.



Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayıraq. Bu gün səhər açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə integrasiyasına mühüm töhfə verəcəyinə inanırıq.

Dəyərli qardaşım cənab Şahbaz Şərif üç gün əvvəl İstanbulda qəbul etdik. Görüşümüzə Yüksək Soviyyətli Strateji Əməkdaşlıq Şurası çərçivəsində tərəfdaşlıq məsələlərini nəzərdən keçirdik. Türkiyə ilə Pakistan arasındakı dərin tarixi və humanitar əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəldik.

Fürsətdən istifadə edərək, Pakistan ilə Hindistan arasında baş verən gerginliyin atəşkəsə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. Türkiyə bu yolda özünə düşən hər cür töhfəni verməyə hazırdır.

Əziz qardaşlarım, ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüddurlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üzləyirik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük.

Üçtərəfli əməkdaşlığımızı daha da irəli aparmaq üçün bu gün əziz qardaşlarımızla mühüm mövzularda fikir mübadiləsi aparırıq. Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün qarşıdakı dövrdə xarici işlər nazirlərimiz zəruri işləri həyata keçirə-

cəklər. Xüsusilə ortaq gündəməmizi formalaşdırın ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayaçaqlar. Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərk addımlar atmağı hədəfləyirik.

Əməkdaşlığımızın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində "İnkişaf Yolu", "Orta Dəhliz" və "Şimal-Cənub Nəqliyyat Dəhlizi" kimi layihələrə birlikdə töhfə verəcəyik. Mədəniyyət və təhsil sahələrində, xüsusilə də gənclərimizin və alimlərimizin qarşılıqlı təmaslarını artıracaq layihələr üzərində çalışacağıq. Enerji təhlükəsizliyi, orzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrindəki imkanları birlikdə dəyərləndirəcəyik.

İnşallah, bütün bu sahələrdə nüfuzlu layihələri həyata keçirməklə üçtərəfli əməkdaşlığımızı daha da yüksək səviyyəyə çatdıracaq və xalqlarımıza yeni nailiyyətlər bəxş edəcəyik.

Əziz qardaşlarım, qütbləşmənin dərinləşdiyi, bloklaşmanın artdığı bu dövrdə beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyinin şahidi oluruq. Beynəlxalq sistemin yaşadığı böhranın bu baxımdan açıq nümunəsini İsrailin Fələstində qarşılaşdırmaq zülmü və bu zülm qarşısında davam etdirdiyi ekspansionist siyasət təşkil edir. Biz Qəzzada göz görə-görə qətlə yetirilən günahsız uşaqların və insanların haqqının müdafiəsini davam etdirməkdə qətiyyətdəyik. Bölgəmizin sabitliyini pozmağa çalışan bütün cəhdlərə qarşı duracağımızı bir daha vurğulamaq istəyirəm. Coğrafiyamız qandan və göz yaşın-

dan doymuşdur. Buradan bütün dünyaya Qəzzada davamlı atəşlərin təmin olunması və Qəzzaya fasiləsiz, təcili humanitar yardımın çatdırılması üçün İsrail hökumətinə təzyiqləri artırmaq barədə çağırış edirik.

Çıxışımın sonunda İlham qardaşım başda olmaqla Can Azərbaycan xalqına, xüsusilə də laçınlı qardaşlarına səmimi qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm.

Sizləri yenə də ən səmimi duyğularla salamlayıq, 28 May - Müstəqillik Günü'nüzü bir daha təbrik edirəm. Uca Allah yolunuzu və taleyinizi açıq etsin. Rəbbim qardaşlığımızı əbədi, birliyimizi davamlı etsin. Sağ olun, salamat qalın.

◆ ◆ ◆

Daha sonra Pakistanın Baş naziri çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı

- Bismillahir-rahmanir-rahim. Möhtərəm Prezident İlham Əliyev.

Möhtərəm Prezident Rəcəb Tayyib Ərdoğan.

Hörmətli nazirlər, hörmətli tədbir iştirakçıları, salameleyküm, hər vaxtınız xeyir.

Çıxışımın əvvəlində əziz qardaşım Prezident İlham Əliyevi, Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə apardı və siz bu gün beynəlxalq müstəvidə də güclü mövqeyə maliksiniz.

Bu məqamda mən, həmçinin əziz qardaşım Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə apardı və siz bu gün beynəlxalq müstəvidə də güclü mövqeyə maliksiniz. Bu məqamda mən, həmçinin əziz qardaşım Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə apardı və siz bu gün beynəlxalq müstəvidə də güclü mövqeyə maliksiniz.



Əziz qardaşım İlham Əliyev, səmimi qonaqpərvərliyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu gün əziz qardaşlarım - Prezident Əliyev və Prezident Ərdoğanla əsl dostların, qəlblərin və ruhların təzahürü olan bu gözəl məkanda birgə olmaqdan böyük şərəf duyuram. Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurdu.

Zəti-aliləri, biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə biz füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əslər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi təllərə bağlıdır.

Əziz qardaşlarım, son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Bizim gücümüz həmrəyliyi-mizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbii, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sürəti vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münasibətindən bəhs edirəm. Orada növbəti Pakistana qarşı tutarlı dəlillər təqdim olunmadı, hətta Pahalqamda baş vermiş insidentlə bağlı istənilən beynəlxalq qurum tərəfindən bitərəf və şəffaf tədqiqatın aparılması təklifimiz də rədd edildi.

Əziz qardaşlarım, bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminəm ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlıq təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və

təhlükəsizlik arxitekturaları, bağlandı layihələri və aparıcı texnologiyalar yeni realığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz özəmətlə qaya kimi bəzəlməz bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq.

Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləməyə imkan verir.

Çıxışımın sonunda bir daha səmimi-qəlbədən Pakistana sonuncu münasibətdə göstərilən dəstəyə görə təşəkkür edirəm. Bu, açıq-aydın Hindistanın bizə qarşı hərbi təcavüzü idi və bunun üçün heç bir səbəb yox idi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, həmin vaxt Sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyət bizdə çox yüksək qiymətləndirildi, həm xalqımız, həm hökumətimiz, həm də şəxsən mənəm tərəfindən. Biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik.

Mən çıxışımın sonunda marşal Asim Munirin rolunu qeyd etmək istəyirəm. Çünki məhz onun rəhbərliyi ilə bizim ordumuz böyük şücaət, pəşakərlilik göstərdi. Bütün xalq ordunun və şəxsən marşalın arxasında idi. Mən həmin məqamda ona diqqət yetirdim. O, qorxmadan cəsur və qətiyyətli hərəkət etdi, eyni zamanda səbir və çox güclü mövqeyə nümayiş etdirdi. Allah şükürlər olsun ki, Allahın bizim üzərində olması səbəbindən biz sizin dəstəyiniz nəticəsində biz qalib gəldik.

Mən bir daha qeyd etmək istəyirəm ki, biz regionda sülh arzulayıraq.

Biz keçmişdə də sülh istəyirdik, bu gün də sülh istəyirik və gələcəkdə də sülhün tərəfdarı olacağıq. Bunun üçün isə əlbəttə ki, danışıqlar masasında əyləşmək lazımdır. Çünki bu, çox mühüm məsələlərdir və bu məsələlər dinc yolla həll edilməlidir. Bu məsələ Kəşmir problemində aiddir və burada BMT-nin müvafiq qətnamələri var. Eyni zamanda bu məsələ Kəşmir xalqının iradəsinə uyğun həll edilməlidir.

İkinci məsələ su məsələsidir. Əziz qardaşlarım, çox təəssüflər ki, Hindistan bu münaqişə zamanı su ilə bağlı sazişi pozdu, Pakistanın 240 milyonluq xalqı sudan məhrum edildi. Bu, bizim həm içməli suyumuz, həm də kənd təsərrüfatı üçün vacib olan su ehtiyatları idi. Bu, bizi çox dərinəndə məyus etdi ki, Hindistan məhz bu məsələdən, bu imkandan bizə qarşı istifadə etdi. Bu, mümkün bir məsələdir və ümidvarıq ki, gələcəkdə baş verməyəcək. Əlimizdən gələni edirik ki, Hindistan bir daha belə bir hərəkətə yol verməsin.

Sonda terrorçuluq məsələsinə toxunmaq istəyirəm. Mən qeyd etmək istəyirəm ki, Hindistan həqiqətən terrorçuluqla mübarizədə səmimi dialoqa hazırdsa, biz Hindistanla bu məsələdə müzakirə aparmağa hazırıq. Ancaq qeyd etmək lazımdır ki, terrorun qurbanı olub, bizə 150 milyard dollar həcmində iqtisadi ziyan dəyib. Ona görə də terrorun kökünü birdəfəlik kəsmək bizim öhdəliyimiz və niyyətimizdir. Bir daha deyirəm ki, Hindistan buna hazırdsa, Pakistan Hindistanla bunu müzakirə edə bilər, eyni zamanda ticarətin təşviqini və digər məsələləri.

Mən bir daha Sizə bütün bu məsələlərdə bizə dəstək göstərəcəyinizə ümid edirəm. Əziz qardaşlarım, Uca və Müdrik Allahdan bu işimizdə bizə yardımçı olmağı diləyirəm.

Əziz qardaşlarım, diqqətinizə görə təşəkkür edirəm. Yaşasın Pakistan-Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu!



◆ Azərbaycan və Türkiyə prezidentlərinin,
Pakistanın Baş nazirinin Laçın səfəri

LAÇIN ZİRVƏSİ

Azərbaycan və Türkiyə prezidentləri,
Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar



Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şəhbaz Şərif Laçın şəhərində seyrəngahda olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi.

Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə "Laçın" Aqro-Sənaye Parkında, "PIRSHAGHI" ayaqqabı fabrikinin, "Gilabi Ceramics" Yaratıcılıq Mərkəzinin Laçın filiallarında, "LATİFA" Laçın tikici fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə "Bakı Abadlıq Xidməti", efir yağları zavodu, "Naxışlı" tikici evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, "Hərkəri" balıqçılıq təsərrüfatı da təmsil olunur.

Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.



Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şəhbaz Şərif konsertdə iştirak ediblər. Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Laçında 28 May - Müstəqillik Gününə
həsr olunmuş konsert keçirilib



Ardı 7-ci səh.



◆ Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin Laçına səfəri

LAÇIN ZİRVƏSİ

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Əvvəli 6-cı səh.



Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Türkiyə Cümhurbaşkanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.

Hörmətli qonaqlar, əziz laçınlılar.

İlk növbədə, bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram günündə bizimlə bərabər olan Türkiyə və Pakistan liderlərinə və onlarla bərabər Azərbaycana gəlmiş qonaqlara "Xoş gəlmisiniz!" deyirəm.

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındaıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurdakı iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi mənə daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mədəni dəstəyə görə, biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək.

107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alındı. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycan dan ayrılıb Ermənistanla birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırdırdı və iradəmizi gücləndirirdi.

1991-ci ildə Sovet İttifaqı dağıldan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük fəciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırım törətmişdir. Xocalı soyqırımını nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisi-



nin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.

Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münasibətin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımı həcmə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.

Bununla bərabər, biz vətənpərvorlik ruhunda, xalqa, torpağa bağlı yeni gəncləri yetişdirərək Qələbəmizi şortlənndirdik. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanı separatizmin kökü birdəfəlik kəsildi.

İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyət qədər yaşayacağıq. Bu gün əziz qardaşlarımız - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olduğumuzu göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımı ünvana çatacaq.

Mən bir daha Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara "Xoş gəlmisiniz!" deyirəm. Laçınlıları ürəkdən salamlayıram. Allah səmamızı, yolumuzu həmişə açıq ələsin. Qələbə bizimlədir və bizimlə olacaq. Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

◆ ◆ ◆
Sonra Türkiyə Prezidenti çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

- Əziz qardaşım, Prezident cənab İlham Əliyev.

Əziz dostum, Pakistanın Baş naziri cənab Şahbaz Şərif.

Hörmətli hökumət üzvləri, dəyərli incəsənət xadimləri, xanımlar və cənablar. Sizləri ön səmimi duyğularımla, hörmətlə, məhəbbətlə salamlayıram. Buradan Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana olmaqla, Azərbaycanın hər bir guşəsindəki qardaşlarımıza sevgilərimi və ehtiramımı göndərirəm.

Əvvəlcə, sizlərə "Can Azərbaycan", "Bir millət, iki dövlət" deyiləndə qəlbində fırtınalar qopan 86 milyon salamatı çatdırmaq istəyirəm. İndi buradakı tabloda üç dövlət, bir millət var.

Can Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ortaq mədəniyyətimizi və qardaşlığımızı vurğuladığımız bu mənalı görüşdə sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Müstəqilliyi necə qazandıq, necə qiyətli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Günüünüzü səmimi-qəlbən təbrik edirəm.

İstiqlal və gələcək uğrunda apardığımız şanlı mübarizələri şəhadətləri ilə təclandiran qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm. Rəbbim əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət ələsin!

Bu unudulmaz gündə Azərbaycanın dahi şairi Səməd Vurğunun möhtəşəm misralarını bir daha xatırlayırıq:

*El bilir ki, sən mənimdən,
Yurdum, yuvam, məskənimdən,
Anam, doğma Vətənimdən,
Ayrılarımı könül candan!
Azərbaycan, Azərbaycan!*

*Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hənkə səmtə, hənkə yana
Hey uşcam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən.*

Bəli, obamız, yuvamız və göz bəbəyi-miz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərdə də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm.

Əziz qardaşlarım, dəyərli qonaqlar, 1918-ci ildə Azərbaycanda qurulan Cümhuriyyət üsul-idarəsi istiqlalın və azad iradənin rəmzinə çevrildiyi kimi, Qarabağdakı azadlıq Zəfəri də bu gün Azərbaycanı daha güclü və firavan edir. O gün ələvələnən istiqlal məşəli bu gün daha parlaq və daha güclü şəkildə Azərbaycanın yolunu işıqlandırır. Qarabağın azadlığı ilə bu torpaqlarda yüksələn hər bir musiqi sədası təkə Zəfərin deyil, bir millətin, necə deyirlər, yenidən dirçəlişinin səsinə çevrildi.

Bir azdan dinləyəcəyimiz musiqilərdə Qarabağın azad torpaqlarının səsi var. Bu nəğmələrdə Şuşanın daşlarında əks-səda verən azadlığın, Laçının vadilərinə böyüyən ümidin, Gəncədə və Bakıda canlanan milli iradənin təzahürü var. Səslənən hər bir bəstədə qəhrəman şəhidlərimizin canları və mübarək qanları bəhsinə əldə olunmuş möhtəşəm Zəfərin ruhunu var. Məhz bu gün bu konserti əbədi qardaşlığımızı, ortaq yaddaşımızı, rifah və güclü gələcəyimizi salamlayan bənzərsiz bir görüş kimi qiymətləndiririk.

Xatırlayacağınız, daha əvvəl Qarabağın dünyaya açılan qapıları - Füzuli və

Zəngilan Beynəlxalq Hava limanlarını İlham qardaşım ilə birlikdə açmışdıq. Çox xoşbəxtlik ki, bu gün də Laçın Beynəlxalq Hava Limanını açmaq yenə bizə nəşib oldu.

Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq.

Sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsərdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır.

Bu gün keçmişdə yaşadığımız ağırlardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.

Bu fikirlərlə Can Azərbaycan xalqına, səmimi qonaqpərvərliyi görə laçınlı qardaşlarımıza və buraya təşrif gətirməklə bizi son dərəcə sevindirən Pakistanın Baş naziri, dəyərli dostum cənab Şahbaz Şərifə təşəkkürlərini ifadə edirəm.

Sizləri bir daha ön səmimi duyğularla salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə bir daha təbrik edirəm. Allah yolumuzu və bəxtimizi açıq etsin. Yenidən görüşmək, yenidən qucaqlaşmaq diləyi ilə sizləri Allaha əmanət edirəm. Sağ olun, salamat qalın!

◆ ◆ ◆

Daha sonra Pakistanın Baş naziri çıxış etdi.

Ardı 8-ci səh.



azerbaijan-news.az

◆ Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin Laçına səfəri

LAÇIN ZİRVƏSİ

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Əvvəlki 7-ci sahə.



Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı

- Bismillahir-rəhmanir-rəhim.
Əziz qardaşlarım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Hörmətli nazirlər, zati-aliləri, əziz qonaqlar, bizim Laçından olan qardaş və bacılarımız.

Xanımlar və cənablar, salamaleyküm.
Əziz qardaşım İlham Əliyev, nə gözəl həldir ki, bu gün biz Azərbaycanın Müstəqillik Günü'nü bir yerdə qeyd edirik. Həmçinin bu gün - 1998-ci il mayın 28-də Pakistan nüvə dövlətinə çevrilmişdir. Bu səbəbdən, bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox böyük şərəfdir. Mən səmimi-qəlbədən əziz qardaşım, Prezident İlham Əliyevi və bizim azərbaycanlı bacı və qardaşlarımızı təbrik edirəm. Bu gün burada olmaq mənim üçün çox böyük şərəfdir. Bu gün bu gözəl məkanda, füsunkar dağlıq ərazidə yerləşən Laçın şəhərində olmağımdan çox məmnunam.

Siz böyük liderliyiniz və dinamik baxışınız sayəsində 30 illik işğala son qoymusunuz, bu bölgəni, Qarabağı azad etməyə müvəffəq olmusunuz və bu işdə Sizin Silahlı Qüvvələriniz böyük cəsarət göstərmişdir. Mən buradan şəhidlərin xatirəsini anıram, o şəhidlər ki, bu işə naminə həyatlarından keçiblər. Həyatda olan qaziləri də buradan salamlayıram. Onlar da bu işdə çox böyük şücaət və cəsarət göstərirlər. Bu çox böyük nailiyyət və Silahlı Qüvvələrinizin bu işə verdiyi töhfə münasibətilə bir daha hər birinizi təbrik edirəm. Həmin mübarizəyə qardaşımız Prezident Ərdoğan və Türkiyədən olan bacı-qardaşlarımız çox böyük dəstək oldular, azərbaycanlı bacı və qardaşlarını ruhlandırdılar. Həmin dövrdə Türkiyə Azərbaycana çox böyük dəstək göstərdi. Pakistan da öz növbəsində töhfəsini vermişdir ki, bu mühim missiya uğrunda başa çatdı. Biz bütün siyasi və diplomatik dəstəyimizi verdik ki, azərbaycanlı qardaş və bacılarımız Qələbəyə nail olsunlar. Bu dəstək səmimi-qəlbədən gəlirdi,



çünki bu işdə azərbaycanlı qardaş və bacılarımız mütləq dəstəklənməli idi. Xanımlar və cənablar, ona görə də deyə bilərəm ki, bu gün bu ərazilər transformasiyaya uğrayıb və şüar da dəyişib: İki ruh bir qəlbə də idisə, bu gün üç ruh bir qəlbədədir. Bu şüarı artıq biz dəyişmişik.

Xanımlar və cənablar, Pakistan bu yaxınlarda düşməne qalib gəlməyə müvəffəq oldu. Bir neçə həftə bundan öncə baş vermiş hadisələrdən bəhs edirəm. Həmin düşmənin ölkənin əhalisi Pakistan əhalisindən beş dəfə çoxdur. Həmin ölkənin iqtisadi baxımdan da gücü bizdən çoxdur və həmin ölkə onilliklərdir ki, yüzlərlə milyard dollar həcmində vəsait xərcləyərək dünyanın ən müasir silahlarını almışdır, sursat, qırıcı təyyarələr və ən müasir texnologiyaları əldə etmişdir. Aprelin 22-də Pahalqam məntəqəsində, - bu yaşayış məntəqəsi işğal olunmuş Cəmmu-Kəşmirdə yerləşir, - 26 nəfər qətlə yetirildi. Bu, çox kədərli, acınacaqlı bir hadisə idi. Təəssüflər ki, Hindistan tez-tələsik Pakistanla qarşı əsassız iddialar irəli sürdü, bizi ittiham etdi və faktları uydurmağa çalışdı. Dünyaya mesaj verməyə çalışdı ki, Pakistan məhz bu Pahalqam insidentinə görə təqsirli bilinməlidir. Biz dərhal təklif etdik ki, şəffaf və tərəfsiz qaydada beynəlxalq təhqiqat aparılsın. Ancaq Hindistan cavabında Pakistanla hücum etdi, 33 günahsız pakistanlı qətlə yetirildi. Həmçinin bu hücum nəticəsində 55 pakistanlı yaralanmışdır.

Xanımlar və cənablar, biz bunu cavabı verməyə hazırıq. Səhər saat 9-da feldmarşal mənə zəng edərək dedi ki, cənab Baş nazir, Hindistan bizə müraciət edib ki, atəşkəs elan edək, hansı təlimatlarınız olacaq. Mən dedim ki, feldmarşal, Allah bizə qələbə günü nəşib etdi. Gəl indi Hindistanın bu müraciətini müsbət cavablandırmaq. Çünki biz inanırıq ki, sülh olmalıdır, atəşkəs olmalıdır və biz bu müharibəyə istənilən üsullarla son qoymalıyıq. Xanımlar və cənablar, bunu bu gün sizinlə bölüşmək istədim.

Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalanda Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücum məruz qaldı və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, bizim türküyəli olan qardaş və bacılarımız dərhal Pakistanı dəstəklədilər. Əziz qardaşım İlham Əliyev də, azərbaycanlı bacı və qardaşlarımız da eyni qətiyyəti göstərdilər. Onlar Azərbaycanın və Pakistanın həmrəy olduğunu nümayiş etdirdilər. Bu, dərhal baş verdi. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, üç qardaş ölkə vahid aile olaraq bir araya gəldilər. Çətin zamanda bir araya gəldilər. Biz bunu heç vaxt unutmayacağıq. İnən mənə ki, qardaşım, Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin əvəzinə mən heç vaxt çıxı bilmərəm. Allah özü sizi müqafatlandıracaq bu qardaş-

hərbi infrastrukturunu hədəfə aldıq və onların cavabını verdik. Səhər saat 9-da feldmarşal mənə zəng edərək dedi ki, cənab Baş nazir, Hindistan bizə müraciət edib ki, atəşkəs elan edək, hansı təlimatlarınız olacaq. Mən dedim ki, feldmarşal, Allah bizə qələbə günü nəşib etdi. Gəl indi Hindistanın bu müraciətini müsbət cavablandırmaq. Çünki biz inanırıq ki, sülh olmalıdır, atəşkəs olmalıdır və biz bu müharibəyə istənilən üsullarla son qoymalıyıq. Xanımlar və cənablar, bunu bu gün sizinlə bölüşmək istədim.

Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalanda Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücum məruz qaldı və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, bizim türküyəli olan qardaş və bacılarımız dərhal Pakistanı dəstəklədilər. Əziz qardaşım İlham Əliyev də, azərbaycanlı bacı və qardaşlarımız da eyni qətiyyəti göstərdilər. Onlar Azərbaycanın və Pakistanın həmrəy olduğunu nümayiş etdirdilər. Bu, dərhal baş verdi. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, üç qardaş ölkə vahid aile olaraq bir araya gəldilər. Çətin zamanda bir araya gəldilər. Biz bunu heç vaxt unutmayacağıq. İnən mənə ki, qardaşım, Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin əvəzinə mən heç vaxt çıxı bilmərəm. Allah özü sizi müqafatlandıracaq bu qardaş-

həyə görə. Bu səmimi dəstəyə görə Sizə təşəkkür edirəm.

Bu gün bizim üçtərəfli formatda ikinci toplantımız oldu. Təfərrüata varmadan deyə bilərəm ki, bu üçtərəfli görüş çox səmərəli idi və bizi çox ruhlandırdı. Biz bir çox məsələləri müzakirə etdik və planlarımızı müəyyənləşdirdik ki, üç qardaş dövlət arasında daha sıx əlaqələndirmə olsun inşallah. Bu gün bu füsunkar məkanda - Laçın şəhərində üç ölkənin bayraqları dalğalanır və bu, onu sübut edir ki, bu bayraqlar bir yerdə, hər zaman yüksəklərdə ucalacaq, dalğalanacaq və inşallah, biz fırvan gələcəyə doğru inamla irəliləyəcəyik.

Bununla yanaşı, hər iki qardaşıma təşəkkür edirəm ki, bizə Pakistanın ədalətli Cəmmu-Kəşmir məsələsində dəstək göstərirlər. Təəssüflər ki, o gözəl, füsunkar bölgədə qan tökülüb. Onlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Onlar hər zamankı kimi qətiyyətlidirlər. Onlar heç zaman təslim olmayacaqlar, o vaxta qədər mübarizə aparacaqlar ki, onların BMT Nizamnaməsinə uyğun hüquqları təmin edilsin, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunsun. Pakistan hər zaman köşmirilərin yanında olmuşdur, eyni zamanda Türkiyə və Azərbaycan da eyni qətiyyəti nümayiş etdiriblər. İnşallah elə bir gün gələcək ki, tezliklə bu, baş verəcəkdir. Köşmir xalqı da öz hüquqlarını təmin edəcək və mən deyirdim ki, bu quldurlıqdan canlarını qurtaracaqlar.

Xanımlar və cənablar, Qəzzada baş verənlər də o qədər fərqli deyil. 52 min fələstinli, o cümlədən qadınlar və uşaqlar, yaşlılar, mühəndislər, həkimlər şəhid olublar. Bu gün biz burada toplaşdığımız bir vaxtda bu Qəzzada qan tökülür. Mənə, müasir tarixdə ona bənzər acınacaqlı mənzərə olmamışdır və sivil dünya nə vaxtdakı bu vəhşiliyə göz yumacaqdır. Bu, İsrail tərəfindən törədilən barbarlıqdır və bir daha birlikdə pislənilməlidir. Türkiyə Prezidenti, əziz qardaşım Ərdoğan hər zaman bu çağırışları etmişdir. Təkcə müsəlman dünyasında deyil, bütün beynəlxalq arenada onun səyləri yüksək qiymətləndirilir ki, əziyyət çəkən insanlara dəstək verilsin. Mənim əziz qardaşım İlham Əliyev də eyni mövqedən çıxış edir. Pakistan da həmin mövqedən çıxış edir.

Əziz qardaş və bacılarımız, bu gün burada sizin qarşınızda çıxış edərkən demək istəyirəm ki, biz səsimizi ən yüksək səviyyədə ucaltmalıyıq ki, bütün dünya Türkiyənin, Azərbaycanın və Pakistanın səsinə eşitsin. Çünki Qəzzada mütləq atəşkəs əldə edilməlidir. Bu, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki bu, beşəriyyət naminə olmalıdır. Bizim orada olan qardaş və bacılarımızın qətlə yetirilməsi dərhal dayandırılmalıdır. Bizim fələstinli qardaş və bacılarımız azadlıq və ədalət naminə öz müqəddəratını müəyyən etmək hüququna nail olmalıdırlar. Orada məsələ iki dövlət prinsipi əsasında öz həllini tapmalıdır və bu prinsipi bütün dünya dəstəkləyir.

Xanımlar və cənablar, çıxışımın sonunda deyirəm ki, Türkiyənin, Azərbaycanın və Pakistanın bayraqlarında olan ayra hər zaman bir-birinin yanında ucalсын, işıq saçsın və bu, bizim gücümüzün, birliyimizin, inamımızın, xalqlarımızın və müsəlman dünyasının ümidinin rəmzinə çevrilsin.

Yaşasın Pakistan! Yaşasın Pakistan-Azərbaycan-Türkiyə qardaşlığı!

Allah sizi qorusun!

◆ ◆ ◆

Çıxışlardan sonra Azərbaycan, Türkiyə və Pakistan təhniçilərinin ibarət konsert proqramı təqdim olundu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri mayın 28-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev yola saldı.



Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri mayın 29-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.





Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
Ölkənin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.

Milli bayramlar, eyni zamanda ortaqlıq global çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.

Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münasibətlərə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.

Gələcək üçün Paktın mahiyyəti də möhüzdür. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Antonio QUTERREŞ, Birləşmiş Millətlər Təşkilatının Baş katibi



Zati-aliləri cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Zati-alinizə cəsağlığı və rifah, Azərbaycan xalqına daha da çox tərəqqi və firavanlıq diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində söylərlərini bundan sonra da davam etdirəcəkdir.

Üzvlük ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizə dəstəyinə ümidvaram.

Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hüseyn Brahım TAHA, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi



Hörmətli İlham Heydər oğlu!

Qırğız Respublikası xalqının adından və şəxsən öz adından Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük uğurlar qazanıb, daxili və xarici məsələləri səmərəli şəkildə həll edərək bu gün yüksək mövqə tutur, beynəlxalq arenada böyük nüfuz malikidir.

Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq sıx dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Qəti əminəm ki, dövlətlərimiz arasında əməkdaşlıq iki qardaş xalqın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cəsağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh və tərəqqi arzulayıram.

Sadır JAPAROV, Qırğız Respublikasının Prezidenti



Hörmətli cənab Prezident!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən iki-tərəfli dialoqumuzun möhkəmləndirilməsinə sədiqliyimizi bir daha təsdiq edirəm.

Əminəm ki, birgə söylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa davam edə bilirik.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Maya SANDU, Moldova Respublikasının Prezidenti




Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü 107-ci ildönümünü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Aleksandr STUBB, Finlandiya Respublikasının Prezidenti



Zati-aliləri!

Əlamətdar tarix, 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cəsağlığı arzulayı, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Matamela Siril RAMAFOZA, Cənubi Afrika Respublikasının Prezidenti



Zati-aliləri!

Ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!

Hörmətlə,

Maykl HİGGİNS, İrlandiyanın Prezidenti



Zati-aliləri!

Ölkənin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adından səmimi təbriklərimi və ən xoş arzularımızı çatdırıram.

Bu əlamətdar gündə Zati-alinizə uğurlar diləyir, ən yüksək ehtiramımızı bildirir, Azərbaycan xalqına rifah və firavanlıq dolu gələcək arzulayıram.

Hörmətlə,

Denise BRONZETTİ və İtalo RIQI, San-Marino Respublikasının Kapitan-Regentləri



Zati-aliləri!

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

nizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adından səmimi təbriklərimi çatdırıram.

Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cəsağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Miriam Spiteri DEBONO, Malta Respublikasının Prezidenti



Zati-aliləri!

Ölkənin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan böyük məmnunluq duyuram. Bu tarixi bayram Azərbaycan xalqının müstəqilliyi və öz müqəddəratını təyin etməsi ilə səciyyələnilir, onun birləşməni və mətanətini simvollaşdırır.

Maldiv Respublikası ölkələrimizin mənafeyinə uyğun olaraq ikitərəfli əlaqələrini dərinləşdirməyə, tərəfdaşlığı inkişaf etdirməyə sədiqlidir.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cəsağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Məhəmməd MUİZZU, Maldiv Respublikasının Prezidenti



Zati-aliləri!

Ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qeyd olunduğu bu əlamətdar gün xalqımızın dəyanətliyini, birləşməni, arzularının rəmzidir.

Somali Federativ Respublikası ölkələrimiz arasında münasibətləri səciyyələndirən səmimi əlaqələri və inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir.

Əminəm ki, Somali ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə dərinləşməkdə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Hasan Şeyx MAHMUD, Somali Federativ Respublikasının Prezidenti



Zati-aliləri!

Dost ölkənin Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti və Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərkə mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu bildirirəm.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı ifadə edir, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Məhəmməd Yunis ƏL-MƏNFİ, Liviya Dövləti Prezidenti Şurasının Sədri



Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Şri-Lanka ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa, qarşılıqlı anlaşmaya və ümumi dəyərlərə əsaslanan səmimi dostluq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Zati-alinizə uzaqgörən rəhbərliyi Azərbaycan sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.

Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv söylərlər birlişdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizə möhkəm cəsağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Anura Kumara DISSANAYAKE, Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti



Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cəsağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Hörmətlə,

Heytəm bin Təriq Al SƏİD, Omanın Sultanı



Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü 107-ci ildönümünü münasibətilə Laos xalqı adından və şəxsən öz adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə söylərlə gələcək illərdə xalqlarımızın mənafezləri, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cəsağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Thonqlun SİSULİT, Laos Xalq Demokratik Respublikasının Prezidenti



Hörmətli Prezident, əziz Qardaşımız!

28 May - Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan xalqının tarixini, milli kimliyini və suverenliyini təcəssüm etdirən bu əlamətdar günü daim firavan və azad olan Nikaraquada ölkənizlə birlikdə qeyd edirik. Xalqlarımızı birləşdirən dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə sədiqliyimizi bir daha vurğulayıırıq.

Hörmətli Prezident, Zati-alinizə və bütün qardaş Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və rifah arzularımızı çatdırırıq.

Hörmətlə,

Daniel Orteqa SAAVEDRA, Nikaraqua Respublikasının Prezidenti Rosario MURİYO, Nikaraqua Respublikasının vitse-prezidenti



Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda qardaş Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm.

Hörmətlə,

Luis ABİNADER, Dominikan Respublikasının Prezidenti



Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə səmimi münasibətlərə və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Dialoq, qarşılıqlı hörmətə və tərəfdaşlığa sədiqliyimiz müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq ümumi nailiyyətlərimiz əsasında dərinləşəcək, xalqlarımıza tərəqqi və firavanlıq gətirəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbədən təbrik edir, Azərbaycan Respublikasına və onun vətəndaşlarına davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Andrey PLENKOVIÇ, Xorvatiya Respublikasının Baş naziri



Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cəsağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Salman bin Həməd Al XƏLİFƏ, Bəhreyn Krallığının vətəhdi və Baş naziri



Zati-aliləri!

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adından ən səmimi təbriklərimizi çatdırıram.

Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd edən müasir Azərbaycan Respublikası Cümhuriyyətin ideallarına sədiq qalaraq bütün Azərbaycanlıların müstəqillik, suverenlik, tərəqqi, milli kimliyin qorunub saxlanması kimi arzularını reallaşdırdı və onun tam-hüquqlu varisi olduğunu sübut etdi.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çox ciddi problemlərlə üzləşmişdi. Azərbaycan xalqı etnik münasibətlərin yaradılması, separatçı hərəkatlar, dövlət çevrilişi cəhdləri, torpaqlarının beşdəbir hissəsinin işğalı, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi kimi çətinliklərlə üz-üzə qalmışdı. Xalqın taleyi və gələcəyi təhlükə altında idi. Məhz Ümummilli Lider Heydər Əliyevin güclü siyasi iradəsi, qətiyyətli liderliyi, müdrikliyi, strateji uzaqgörənliyi və xalqın ona dəstəyi bütün bu çətinliklərin öhdəsindən gəlməyə, ölkənin dirçəlişinə imkan yaratdı.

Cənab Prezident, son iki onillikdə Sizin rəhbərliyinizlə Azərbaycan mühüm uğurlara imza atmışdır, xüsusilə də ötən beş il ərzində böyük zəfərlər qazanılmış, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu gün Azərbaycan xalqı həç vaxt olmadıq qədər güclü, qüdrətli, daha parlaq gələcəyə inamla baxan bir xalqdır. Bütün ölkə ərazisində, o cümlədən azad edilmiş torpaqlarda misli görünməmiş bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Dinamik və inkişaf edən iqtisadiyyata malik Azərbaycan mühüm layihə və təşəbbüslər irəli sürüb həyata keçirməklə regional inkişaf və beynəlxalq əməkdaşlıq üçün mühərrik rolunu oynayır.

Getdikcə daha vacib regional və beynəlxalq aktora çevrilən, dünyada nüfuzu artan Azərbaycan Qoşulmama Hərəkatı, COP və digər bu kimi beynəlxalq təşkilatlarda, platformalarda liderliyi ilə sülhün, təhlükəsizliyin və dialoqun tərəfdaşdır. Beynəlxalq münasibətlər sisteminin hazırkı böhranı vəziyyətində, beynəlxalq hüququn pozulduğu bir vaxtda Azərbaycan nümunəvi rol oynayaraq irili-xırdalı bütün xalqlar üçün dinc yanaşı yaşamağın norma və prinsiplərinə əsaslanan ədalətli dünyanın tərəfdaşdır.

Biz Azərbaycanın dost xalqlarımız və strateji tərəfdaşlarımız arasında regional əməkdaşlığın qurulmasında praqmatik, praktiki və noticəyönümlü yanaşmaya önəm verməsi ilə GUAM-ın təsisçi üzvlü kimi rolunu yüksək qiymətləndiririk. Qəti şəkildə inanırıq ki, GUAM sülh, təhlükəsizlik və əməkdaşlığın təşviqi üçün nadir və səmərəli regional platformadır. Strateji əhəmiyyəti getdikcə artan bu regionda qarşılıqlı faydalı əməkdaşlığımızın daha da gücləndirilməsini səbirsizliklə gözləyirik.

Zati-aliləri, bu bayram münasibətilə Sizə ölkənin daha da inkişaf etdirilməsi, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Altay ƏFƏNDİYEV, GUAM-ın Baş katibi





Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan sabit, dinamik inkişaf edən müstəqil və bənzərsiz dövlətdir, zamanın çağırışlarına şəərəflə cavab verir, öz vətəndaşlarının rifahı naminə hüquqi və-təndəş cəmiyyətini möhkəmləndirir.

Tam əminəm ki, xalqlarımızın dostluğu ildən-ilə möhkəmlənəcəkdir. Seçenov Universitetinin birinci xarici filialı məhz Azərbaycanın paytaxtında açılıb və bu, bizim üçün xüsusi qürur mənbəyidir. Bu il Bakı filialı onillik yubileyini - ölkələrimizin təhsil, elm və səhiyyə tərəfdaşlığı tarixində mühüm mərhələni qeyd edir. Bu əməkdaşlığın ən qiymətli bəhrələrindən biri hazırda Azərbaycan səhiyyəsini inkişaf etdirən gənc mütəxəssislərdir. Onlar ölkənin sakinlərinin sağlamlığı naminə fəaliyyət göstərirlər.

Azərbaycana bütün qəlbimlə davamlı inkişaf, tərəqqi və sülh arzulayıram.

Hörmətlə,

Pyotr QLIBOÇKO,
İ.M.Secenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor



Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan müstəqillik illərində dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində böyük tərəqqi əldə edib.

Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənin rifahı naminə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayım.

Hörmətlə,

Oleg STORÇEVOY,
Dövlətlərarası Aviasiya Komitəsinin sədri



Hörmətli İlham Heydər oğlu!

"VTB Bank"-ın İdarə Heyəti və kollektivi adından Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurları, sanballı beynəlxalq nüfuzu respublikanı regionda və bütövlükdə Avrasiyada lider mövqeyinə çıxarıb.

Rusiyada Azərbaycanın dövlət rəhbərliyinin ikitərəfli mütəfəqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə və əsrlər boyu davam edən mehriban qonşuluq, işgüzar və tərəfdaşlıq münasibətlərinin, o cümlədən dost xalqlarımızın rifahı naminə ticarət və maliyyə sahəsində əlaqələrin gələcək inkişafına yönəlməli sayllərini yüksək qiymətləndirirlər.



Bu bayram münasibətilə Sizə Azərbaycanın daha böyük tərəqqisi naminə ən xoş arzularımızı bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və əmin-amanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.

Dərin hörmətlə,

Andrey KOSTİN,
Rusiyanın "VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri



Zati-aliləri!

Azərbaycan Respublikasının dövlət bayramı - Müstəqillik Günü münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.

İcazə verin, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti bundan sonra da Azərbaycan Respublikasının həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır.

Dərin hörmətlə,

Radik BATIRŞIN,
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri



Hörmətli İlham Heydər oğlu!

Sizi "Azlız" Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram - Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbədən təbrik edirəm.

1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

Güclü, qüdrətli dövlət olan müasir Azərbaycanı İsrail ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib. Bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

"Azlız" Assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

Bu əlamətdar gündə Azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram. Qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarımız ölkəmizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar!

Dərin hörmətlə,

Adam AMILOV,
"Azlız" - İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti



Hörmətli cənab Prezident!

"Sholumi" Mərkəzinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbədən təbrik edirəm.

1918-ci il mayın 28-i tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azər-

baycan Xalq Cümhuriyyətinin yaranması günü kimi daxil olub. Həmin gün azadlığın, milli ləyaqətin, sülhə və tərəqqiyə yönəlməli sayllərini rəmzinə çevrilib.

Müasir Azərbaycan zəngin tarixə, güclü dövlətçilik ruhuna, parlaq mədəniyyətə malik ölkədir. İsrail ilə Azərbaycanın dostluğu təkəcə ümumi maraqlara deyil, həm də xalqlarımız arasında formalaşmış dərin hörmətə və etimada əsaslanır.

Əsrlər boyu Azərbaycanda yaşamış dağ yəhudilərinin özlərini həmişə bu torpağın bir parçası kimi hiss ediblər. Biz Azərbaycan xalqından gördüyümüz hörmət və dəstəklə bağlı xətrəni qürurla yaşadıyıq. Bu səmimi münasibətlər indi də davam edir və əminlik ki, daha da güclənəcəkdir.

"Sholumi" Mərkəzi Azərbaycanın çoxmillətli tarixinin tərkib hissəsi kimi dağ yəhudilərinin mədəni irsini qoruyub saxlamağa və yaymağa çalışır. Biz mədəniyyət və qarşılıqlı anlaşma yolu ilə əməkdaşlıq etmək və insanları birləşdirmək imkanından çox məmnunuq.

Cənab Prezident, bu əlamətdar gündə Sizə, həmişə bütün qardaş Azərbaycan xalqına daim sülh, tərəqqi, xoşbəxtlik və yeni qələbələr arzulayıram.

Hörmətlə,

Şaul Siman-TOV,
İsraildə fəaliyyət göstərən "Sholumi" Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri, "Azlız" Beynəlxalq Assosiasiyasının icraçı direktoru, STMEGI Fondunun İsraildəki media qrupunun başçısı



Möhtərəm cənab Prezident!

28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun xalqına Allah-taaladan daha böyük tərəqqi və firavanlıq diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün maksimum səy göstərir.

Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!

Cənab Prezident, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Dərin hörmətlə,

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:

Əli CÜMƏ,

Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, professor;

Usamə ƏL-ƏBD,

Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini, professor;

Əl-Seyyid Mahmud ƏL-ŞƏRİF,

Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini;

Yusif ƏL-ŞƏRQAVİ,

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri;

Adil DƏRİŞ,

Misirin Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycanlı keçmiş direktoru;

Bağdadi İMAM,

Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru;

Tövhiid MƏHƏMMƏD,

Misirin Əl-Xeyir Fondunun hüquqi işlər üzrə direktoru, müşavir, vəkili;

Midhat CAMAL,

Misirin Əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri, general;

Sabir HƏSƏN,

Ali Mədəniyyət Şurasının üzvi;

Mona ZİDAN,

Helvan Universitetinin professoru;

Əhməd Əbdü TARABEK,

Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist;

Mustafa HİCAZİ,

"Orange" şirkətinin baş direktoru;

Seymur NƏSİROV,

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri

“Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 fevral tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 167

Bakı şəhəri, 26 may 2025-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Sonaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 389 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərarə alır**:

"Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 fevral tarixli 64 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 196) 1-ci hissəsinə "5 000 000 (beş milyon)" sözlərindən sonra, "sonaye parklarının rezidentlərinə və qeyri-rezidentlərinə münasibətdə 1 000 000 (bir milyon)" sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan tibbi-bədən tərbiyəsi dispanserlərinin "Milli İdman Tibb və Reabilitasiya İnstitutu" publik hüquqi şəxsin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 168

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərarə alır**:

1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri, Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispan-

seri və Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində "Milli İdman Tibb və Reabilitasiya İnstitutu" publik hüquqi şəxsin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Gənclər və İdman Na-

zirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"-nın "I. Bütöcədən maliyyələşdirilən qurumlar:" bölməsinin 14-19-cu hissələri ləğv edilsin.

3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

“Diplomatik korrespondensiyanın daşınması Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 169

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi

haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 384 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərarə alır**:

1. "Diplomatik korrespondensiyanın daşınması Qaydası" təsdiq edilsin (*əlavə olunur*).

2. "Azərbaycan Respublikası diplomatik poçtunun daşınması qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan-

can Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 iyul tarixli 269 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2025, № 2, maddə 187) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Qərarın əlavəsi ilə
www.azerbaijan-news.az və nk.gov.az saytda tanışıla bilərsiniz.





YAP Sədrinin müavini Rusiyanın Perm şəhərində səfərdədir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiyanın hakim "Yedinaya Rossiya" Ümumrusiya Siyasi Partiyasının dövləti ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 43-cü iclası və "Böyük Avrasiyada vəhəd, bərabər təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşması problemləri üzrə beynəlxalq icimai-siyasi dinləmələr" mövzusunda keçirilən Forumda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Perm şəhərində səfərdədir.



milli təhlükəsizlik konsepsiyasına malik olduğunu vurğulayan Tahir Budaqovun sözlərinə görə, ölkəmiz həm regional, həm də global səviyyədə çoxvektorlu enerji siyasəti həyata keçirir, özünün geostrateji potensialından, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından səmərəli istifadə etməklə beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm



Mayın 29-da Forumun plenar sessiyasında "Yedinaya Rossiya" Partiyasının Ali Şurası Bürosunun üzvü, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Andrey Klimov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına məktubunu səsləndirib. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək Avrasiyada təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması üçün birgə fəaliyyətə və müvafiq strukturların yaradılmasına ehtiyac duyulduğunu bildirib.

Tədbirdə Rusiya hökuməti və "Yedinaya Rossiya" Partiyasının rəsmi şəxsləri ilə yanaşı, bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov plenar sessiyada çıxış edərək səmimi qonaqpərvərliyə görə "Yedinaya Rossiya" Ümumrusiya Siyasi Partiyasına, həmçinin bu mühüm platformada çıxış etmək imkanı yaratdıqları üçün Forumun təşkilatçılarına və ICAPP Daimi Komitəsinə təşəkkür edib, Forumun işinə uğurlar arzulayıb.

Tahir Budaqov bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi bugünkü görünməmiş böhranla üzləşmiş, beynəlxalq hüquq normalarının faktiki iflic vəziyyətinə düşdüyü bir şərətdə Birləşmiş Millətlər Təşkilatı hərbi-siyasi qarşıdurmaların, humanitar fəlakətlərin qarşısını almaq, münaqişələrin ədalətli həlli və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi kimi vəzifələrin öhdəsindən gəlməkdə aciz qalmışdır: "Xaos və

qlobal kateklizmlər fonunda meydana çıxan geosiyasi şərait və çoxqütblü dünya nizamına keçid prosesinin genişlənməsi günümüzün reallıqlarını əks etdirir. Belə bir şərətdə milli və global təhlükəsizlik məsələləri dövlətlərin siyasi gündəliyində başlıca yer tutur".

YAP Sədrinin müavini qeyd edib ki, SSRİ-nin dağılması ərəfəsində qonşu Ermənistan tərəfindən kütləvi etnik təmizləməyə, müstəqilliyini bərpa etdikdən sonra isə soyqırım və genişmiqyaslı hərbi təcavüzə məruz qalmış, ərazisinin 20 faizi işğal edilmiş, BMT-nin erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnəsinə baxmayaraq, 30 ilə yaxın ikili standartlar, qərəzli və ədalətsiz münasibətlər üzəlməmiş Azərbaycan üçün istər regionda, istərsə də Avrasiyanın daha geniş coğrafi və geosiyasi məkanında sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın təmini strateji prioritetlərdən biridir: "Ərazi bütövlüyü və tam suverenliyi bərpa edərək tarixi ədaləti bərqərar edən Azərbaycan BMT-nin sözügedən qətnəmələrinin icrasını öz gücü hesabına təmin etməklə müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaratmış, təkcə Cənubi Qafqaz regionunda deyil, bütövlükdə Avrasiya məkanında davamlı sülh və konstruktiv əməkdaşlıq üçün geniş imkanlar formalaşdırmışdır. Ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısını alması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq hüquq normaları əsasında hortərəfli fəaliyyətin tərəfdarıdır".

Azərbaycanın müasir qlobal çağırışlara cavab verən

təhəfələr verir: "Eyni zamanda Azərbaycan terrorçuluq, ekstremizim, separatizm və neokolonializm kimi təhdidlərə qarşı mübarizəyə yönəlmiş beynəlxalq səyləri öz əməli fəaliyyəti ilə dəstəkləyir. Ekoloji təhlükəsizliyin təmin edilməsi də aktual məsələ kimi dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Azərbaycanın "yaşıl enerji" konsepsiyasına uyğun həyata keçirdiyi siyasət iqlim dəyişikliyinə fəsadlarına qarşı global mübarizəyə önəmli töhfə kimi yüksək dəyərləndirilir. Nəticə etibarilə, bütün bunlar nəinki Avrasiyada sabitlik və tərəqqi, global təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın təmini baxımından da böyük əhəmiyyətə malikdir".

"Müasir dövrdə olduqca vacibdir ki, baş verən geosiyasi proseslər beynəlxalq hüquq pozan və sərhədsiz zorakılıqlara səbəb olan global təhdidə çevrilməsin. Buna görə də ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə dövlətlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti təsisatları bir araya gəlməli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə təhlükəsizliyin dəstəklənməsi yönündə səylərini birləşdirməlidirlər. Biz yalnız qarşılıqlı faydalı əməkdaşlıq şəraitində birgə səylərimizlə, milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə Avrasiya məkanında davamlı təhlükəsizliyin təminində ciddi irəliləyişlərə nail ola və xalqlarımızın gələcəyi naminə önəmli uğurlara imza ata bilərik", - deyərək YAP Sədrinin müavini vurğulayıb.

Həmin gün YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarına verilən rəsmi ziyafətə qatılıb.

Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub

Mayın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov, Senatara postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normalaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğun qurulmasına dair beynəlxalq konfrans işə başlayıb



Mayın 29-da Bakıda Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ikigünlük tədbirdə hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Serbiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Tacikistanın sosial təminat qurumlarının təmsilçiləri iştirak edirlər.

Əmək və əhəlinin sosial müdafiəsi naziri Anar Əliyev tədbirdə çıxış edərək bu konfransın sosial müdafiə sahəsində global əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsində önəmini vurğulayıb. O bildirib ki, BPSFA-nın 2023-cü ildə keçirilmiş ümumi yığıncağında ölkəmizdən DSMF sədrinin beş il müddətinə Assosiasiyaya sədr seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti bariz göstəricisidir.

Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq son illər ölkəmizdə 5 böyük sosial islahat paketinin icra olduğunu vurğulayıb, illik əlavə maliyyə tutumu 7,6 milyard manat olan və 4 milyon nəfəri əhatə edən bu islahatların nəticəsi olaraq sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərini qeyd edən Anar Əliyev işğaldan azad olunmuş ərazilərimizə "Böyük Qayıdış" proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı üçün görülən işlərdən bəhs edib. Həmçinin DOST konsepsiyasının üstünlükləri, nazirliyin 159 xidmətinin 90 faizindən çoxunun elektronlaşdırıldığı, o cümlədən 60-nın proaktiv qaydada təqdim olunduğu, eləcə də, DSMF-nin fəaliyyət sahələrində aparılan islahatlar qeyd edilib. Nazirlik tərəfindən aparılan islahatların təkcə ötən il 116 beynəlxalq mükafatla təltif olunduğu bildirilib.

Vurğulanıb ki, əmək bazasının transformasiyası, qeyri-standart məşğulluq formalarının artması, əhali strukturundakı demografik dəyişikliklər, iqlim dəyişikliyi və s.üni intellektin geniş tətbiqi sosial təminat sistemlərinin çevikliyini, dayanıqlığını təmin olumasını zəruri edir. Bu baxımdan sosial müdafiə institutlarının innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi əsas prioritetlərdən biridir.

Anar Əliyev Azərbaycanın bu istiqamətdə beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə, birgə təşəbbüslərə açıq olduğunu deyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

DSMF-nin İdarə Heyətinin və BPSFA-nın sədri Zəka Mirzəyev çıxışında assosiasiyanın fəaliyyəti çərçivəsində üzv təşkilatların fəal əməkdaşlığının onlara sosial müdafiə sahəsində ən son tədqiqatlara, qabaqcıl beynəlxalq təcrübələrə və metodlara çıxış əldə etməyə imkan verdiyini vurğulayıb. Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramia Kaetano tədbirin əhəmiyyətindən bəhs edib. O, sosial müdafiə sistemi ilə bağlı vacib mövzuların bu platformada müzakirəsinin gələcəkdə əməkdaşlıq üçün yeni imkanlar açacağını diqqətə çatdırıb.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən edilən videomüraciətdə bu konfransın ölkələrdə sosial təminat sahəsində aparılan islahatlarda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramovun çıxışı dinlənib.

Konfransda Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimat edilib. Tədbirdə həmçinin Serbiya, Özbəkistan, Qırğızıstan və Tacikistanın pensiya sistemləri, Qazaxıstanda sosial sığorta sistemi, Azərbaycanda əmək bazasının inkişafı perspektivləri və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.

Ədliyyə naziri Özbəkistanda keçirilən IV Beynəlxalq hüquq forumunda hüquqi təhsil və onun inkişafında İKT-nin rolundan danışdı

Ədliyyə naziri Fərid Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Daşkənd hüquq baharı" adlı IV Beynəlxalq hüquq forumunda iştirak edir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Fərid Əhmədov forumun əsas plenar



iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib. Bu sahədə müasir çağırışlar və yeni trendlərə bağlı danışan nazir, Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını vurğulayıb.

Forumda elektron hökumət və dövlət xidmətlərinin rəqəmsallaşdırılması, ədliyyə sahəsində s.üni intellektin tətbiqi, rəqəmsal notariat, məhkəmə ekspertizası sahəsində texnoloji yeniliklər, hüquqi təhsil və digər aktual mövzuların müzakirəsi həyata keçirilib.

Bu gün də davam edəcək foruma yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın aparıcı ekspertləri və elm xadimləri daxil olmaqla, 30 dövlətdən 600-dən çox nümayəndə qatılıb.


Səfər çərçivəsində Fərid Əhmədovun Özbəkistanın ədliyyə naziri və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi, əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılıb.

MDB PA komissiyalarının iclaslarında

Mayın 29-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinəndən bildirilib ki, tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü - MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini Polad Bülbüloğlu iştirak edib.

Polad Bülbüloğlunun sədrlik etdiyi iclasda "Messenatlıq və xeyriyyəçilik fəaliyyəti haqqında", "Uşaqların onların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında" model qanunların yeni redaksiyaları, həmçinin "Su hövzələrində mədəni irs obyektlərinin dövlət mühafizəsinin təmin edilməsi haqqında" model qanun layihəsi və digər qanun layihələri ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.



Sonra Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Hüquqi məsələlər üzrə daimi komissiyasının da videokonfrans formatında iclası keçirilib.

İclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü - MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini Əminə Ağazadə iştirak edib.

Tədbirdə "Ailə-mişət zorakılığına qarşı hüquqi tənzimləmə haqqında", "Əmlakın istifadəyə verilməsi üçün müqavilələr haqqında", "Vasitəçilik müqavilələri haqqında" və digər model qanun layihələri üzərində işlərin gedişi barədə fikir mübadiləsi aparılıb.



Həmin gün Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Onlayn iclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü - MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının üzvü Mübariz Qurbanlı iştirak edib.

"Dövlət paytaxtlarının, respublika əhəmiyyətli şəhərlərin və rayon mərkəzlərinin statusu haqqında", "Kreativ sənayələr haqqında" və digər model qanun layihələri müzakirə olunub, MDB-də növbəti dövr üçün model qanun yaradıcılığının uzunmüddətli planına dair təkliflərə baxılıb.

İclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü Mübariz Qurbanlı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının sədr müavini seçilib.

"Azərbaycan"





UNUDULMAZ GÖRÜSLƏR

TOY-BAYRAMLA DÖNÜŞ

Vətəndən ayrı düşmək dözülməz dərdidir...

Torpaq itkisi müsibətdir. Təəssüf ki, hər iki dərdi və kədəri yaşadıq.

Yurdsuz-yuvasız qalaraq olmazın ehtiyac və çətinliklərə sinə gərməyə məcbur olduq.

Bəzən inamımızı itirsək də, ümidimizi üzəmədik.

Əmanət qəbirlərə gömülərək sonradan doğma yurda nəşimizin qaytarılmasını vəsiyyət etdik.

Çünki biz belə xalqıq, belə millətlə! Vətənsiz yaşaya bilmərik! Aləm cənnətə dönsə də, Qarabağı unutmaq!

Həm də ona görə unutmur ki, Qarabağı itirəndə iyirmi min övladımızı da şəhid vermişdik.

Yəni döyüşərək, özümüzə qat-qat güclü, arxalı düşməni uduzaraq Vətən torpağını tərk etmişdik.

Amma heç vaxt məğlubiyyəti qəbul etmədik!

Heç zaman vətənsizliklə barışmadıq! Bildik ki, nə vaxtsa doğma torpaqlara qayıdacağıq!

İnadıq ki, haçansa bizə bu zülmü yaşadan düşməni qalib gələrək qisasımızı alacağıq!

Həm də bildirdik ki, Ulu Öndərimiz heç zaman bizi köməksiz qoymayacaq!

Əmin idik ki, o, geriye dönərək bizi yenidən toparlayacaq, torpaqlarımızı bizə, bizi isə yenidən Vətənə qaytaracaqdır!

Belə də oldu.

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı.

Böyük uzaqgörənliklə həm cari və təxirasalmaz məsələlərlə, həm də gələcəyə ünvanlanan işlərlə məşğul oldu!

Bir dövlət kimi məhv olma həddinə çatdırılan Azərbaycanı qüdrətli inkişafın astanasına çatdıraraq əbədiyyətə qovuşdu!

Bu məqamda da dövlətin sonrakı taleyini düşündü.

Yarımçıq qalmış işlərini ən layiqli siyasi varisinə vəsiyyət edərək ona özü qədər inandığını və məhz onun həmin işləri uğurla başa çatdıracağına əminliyini bildirdi.

Cənab İlham Əliyev bu etimadı şəərəflə doğrultdu, ata vəsiyyətini də sonadək yerinə yetirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev möhkəm təməl üzərində xarüqələr yaratdı!

Düşməni ordusunu "dəmir yumruğu" ilə məhv etdi!

Qisasımızı döyüş meydanında aldı!

Bu gün isə yeni möcüzələr yaradaraq bizi tikib qurduğu, cənnətə çevirdiyi Qarabağa qayıttır.

Həm də elə-belə yox...

Toy-bayramla, fəxarətlə, qürurla!

Əsl qaliblərə məxsus sevinc və şadlıq!

Artıq Ağdamda da köç başlayıb.

Sarıcalı, Kəngərli kəndlərinin əsl sahibləri deyə-gülə geriye qayıdırlar.

Bəli, Ağdam həm də Qarabağın toy otağıdır!

Qədim el sənəti muğamlarımızı yaşadan neçə-neçə görkəmli sənətkarımızın doğulduğu yerdir.

Bütün bu məqamları nəzərə alan Prezident İlham Əliyev Ağdamda ikinci Muğam Mərkəzinin də açılışını etdi.

Birinci Muğam Mərkəzi Quzanlıda hələ 2018-ci ildə istifadəyə verilmişdi.

Prezidentimiz belə qərar qəbul etdi ki, Ağdamda qayıdamların ilk sıralarında muğamlarımız da olmalıdır.

Arxitektura və akustika cəhətdən unikal olan yeni Muğam Mərkəzinin açılışı qeyri-adi hadisəyə çevrildi.

Bu həm də muğamlarımızın yaşadıcısı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə keçirilən yeni müsabiqənin açılışı ərəfəsində idi.

Bir-birindən gözəl ifalar göstərdi ki, muğam sənəti yaşayır və əbədi yaşayacaqdır!

Çünki onun İlham Əliyev kimi qədirləni və Mehriban xanım Əliyeva kimi hamısı var!



XALQIN TÜKƏNMƏZ İSTƏK VƏ MƏHƏBBƏTİ

Bu gün dünyada çox mürəkkəb və qarışıq proseslər gedir.

● Rusiya ilə Ukrayna bütün təklif və təşəbbüslərə baxmayaraq, atəşkəsə əməl etmir, danışıqlara gəlmir, sülh



"Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizim, çünki biz dağıdan yox, qurub-yaradanaq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq".

İlham ƏLİYEV

"Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi".

İlham ƏLİYEV

3. SİYASİ İRADƏ, MÜSTƏQİL SİYASƏT, İQTİSADİ GÜC, QÜDRƏTLİ ORDU VƏ BİR DƏ REALLAŞAN MÖHTƏŞƏM LAYİHƏLƏR

"Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi.

Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq".

İlham ƏLİYEV

müqaviləsini imzalamaqdan hələ çox uzaqda olduqlarını nümayiş etdirirlər.

- Fransanın koloniyaları ayağa qalxaraq müstəqillik tələb edir, neokolonializm siyasəti yürüdən bu qədim və "demokratik" dövləti küncə sıxışdırırlar!
- İsrail-Qəzza müharibəsi humanitar fəlakətə gətirib çıxarıb.
- Heç kəsini gözləmədiyi halda Hindistan Pakistanı hücum etdi, Pakistan isə hücumu dəf edərək ona elə zərbə endirdi ki, Hindistan dərhal müharibəni dayandıraraq səsinə içinə saldı!
- Korrupsiya girdabında çabalayan Avropa İttifaqı ABŞ-dən inciyərək yeni böhranlara tuş gəlib.
- ABŞ isə "yeni ştatlar yaratmaq" və "rüşum siyasəti" ilə ələmi bir-birinə vurub.

Əslində, yeni dünya düzəni formalaşır. Adətən belə "dəyişmələr" asan və rahat keçmir.

Təkcə Azərbaycan 44 gündə 30 illik işğala son qoyaraq bu vurhavadırda iktisad tarixi olan ən böyük problemini həll edə bilib!

Həm də təkcə torpaqlarını erməni işğalından azad etməyib!

Güclü siyasi iradə nümayiş etdirərək:

- Ərazi bütövlüyünü bərpa edib;



"Biz açıq-aydın başa düşürdük və gördük ki, hansı qüvvələr Ermənistanə dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi cəkindirmədi. Artıq biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır".

İlham ƏLİYEV

- Dövlət suverenliyinə və Konstitusiyasına əsaslanın təminatına nail olub;
- Separatizmə birdəfəlik və əbədi son qoyub!

Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi dühası, müdrikliyi və uzaqgörənliyi, sarsılmaz qətiyyəti və möhkəm iradəsi sayəsində mümkün olub!

"Dəmir yumruğu"nu əvvəlki vəziyyətinə gətirərək ölkənin etibarlı müdafiəçisinə nail olan cənab İlham Əliyev sülh müqaviləsinin dəyişməz şərtlərini açıq şəkildə bəyan edərək Ermənistanın ağla gəlməsini gözləməklə baham, Azərbaycanın yeni dünya düzənində yüksək, əlverişli və faydalı yer tutmasına çalışır, ölkəmizin dostlarının, strateji tərəfdaşlarının sayını getdikcə artırır.

Azərbaycanın digər vacib işi isə erməni barbarları tərəfindən dağıdılan əraziləri bərpa edərək keçmiş məcburi köçkünlərin geriye qayıdışını mümkün qədər tezləşdirməkdir!



Dövlətin başını dik tutmasının əsas səbəblərindən biri iqtisadi gücü və imkanlarıdır.

İqtisadi cəhətdən müstəqil yaşaya bilməyən, kimdənə müxtəlif formada maliyyə asılılığı olan dövlət heç zaman müstəqil siyasət də yürüdə bilməz!

Azərbaycan Prezidenti İlham Əliyev qarşıya qoyduğu hədəflərə yetmək üçün

ilk növbədə tarixinin ən qüdrətli Azərbaycanı yaratdı.

Bu, dövlət başçısına məqsədlərinə çatmaqda ən mühüm dayaq nöqtəsi oldu!

Dediklərimizi azad Ağdamın təmsilində nəzərdən keçirək.

Prezidentliyə başladığı ilk günlərdən cənab İlham Əliyev işğalla bağlı prinsipial və qətiyyətli mövqeyini bəyan etmiş və daim dediyinin üstündə durmuşdur:

- Azərbaycan xalqı heç zaman torpaqlarının işğal qalması ilə barışmayacaqdır!
- Biz bir qarış torpağımızı belə düşməniyə güzəştə getməyəcəyik!
- Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla yol verməyəcəkdir!
- Lazım gəlsə, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcəkdir!

Əlbəttə, torpaqlar müharibə yolu ilə azad edilir.

Çünki ATƏT-in Minsk qrupu riyaklılıq göstərərək sülh danışıqları imitativsi yaradır, əslində, vaxtı uzatmaqla işğal əbədləşdirmək niyyətini güdürdü.

Arxalı düşməni qalib gəlmək üçün isə güclü və döyüşkən ordu olmalıdır.

Güclü ordu isə yetərinə vəsaitlə yaradılır.

Belə vəsaiti qazanmaq, dövlətin zəruri ehtiyaclarını ödəməklə yanaşı, ordu quruculuğuna sərf etmək də xüsusi bacarıq və uzaqgörənlik tələb edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev elə bir qüdrətli ordu qurdu ki, otuz il ərzində yaxın dostlarının köməyi ilə Ağdamda altıqat müdafiə xətləri yaradan, loğahıqla ad qoyduqları "keçilməz Ohanyan xətti"ni çəkən, dağların altında beton bunkerlər tikan Ermənistan bir güllə belə atılmadan Ağdamı, üstəlik, Laçın və Kəlbəcəri də geri qaytardı.

"Dəmir yumruğu"un qorxusundan, realıqları gördüyündən buna məcbur oldu.



Qürur və fərah doğuran bir neçə nadir faktı da diqqətə cəkmək istəyirik:

- Dünyanın heç bir yerində heç bir dövlət rəhbəri bir müharibədə üç müstəvidə qələbə qazana bilməyib!

Bunu İlham Əliyev etdi!

- Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində "dəmir yumruğu" ilə Ermənistan ordusunu əzərək məhv etdi!

- İradə və qətiyyətlə apardığı diplomatiya müharibəsində də qalib gələrək qoyduğu şərtə nail oldu - yalnız Ermənistan ordusunun ərazilərimizdən çıxarılma qrafiki təqdim edildikdən sonra hərbi əməliyyatları dayandırdı!

- İnformasiya savaşının yeganə baş qəhrəmanına çevrildi, 30-dan çox dünya KİV-inə, o cümlədən informasiya agentliklərinə, məşhur televiziya kanallarına müsahibə verərək həmin tribunallardan məharətlə istifadə sayəsində düşmənin feyk xəbərlərini ifşa edərək özlərinə qarşı çevirdi!

Bütün bunlar dünyanın və hamımızın gözləri qarşısında baş verdi!

- Dünyanın heç bir yerində heç bir dövlət başçısı çoxsaylı müdafiəçisi və dəstəyəsi olan, gizli və aşkar şəkildə müxtəlif mənbəli maliyyə vəsaiti və silah-sursatla yardım göstərən dövləti belə biabırçı məğlubiyyətə uğradaraq rəzil günə sala bilməyib!

Bunu İlham Əliyev bacardı!

- Dünyanın heç bir yerində heç bir dövlət başçısı BMT-nin, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurasının, beynəlxalq hüququn birlikdə 30 il ərzində edə bilmədiyini təkbaşına bacarmayıb!

İlham Əliyev bunu da etdi!

- Dünyanın heç bir yerində heç bir dövlət rəhbəri ölkəsindəki separatizmin kökünü tam və qəti şəkildə kəsə bilməmişdir!

İlham Əliyev bunun da öhdəsindən gəldi!

Azərbaycan Konstitusiyasını qəbul etməyən, Azərbaycan qanunları əsasında yaşamaq istəməyən haylar dinnməz-söyləməz, könüllü şəkildə, bir nəfərin burnu belə qanamadan ölkə ərazisini tərk etdilər!

Bu gün Azərbaycanda vur-tut 15 nəfər keçmiş separatçı, terrorçu və müharibəçisi vardı.

Onlar da Bakıda məlum ünvanda "çay içirlər".

Azərbaycan XXI əsrin "Nürnberg məhkəməsi"ni quraraq insanlığa qarşı ağır cinayətlər - müharibə cinayətləri, terror əməlləri, soyqırımları törədənləri açıq şəkildə, şahidlərin və zərərçəkmişlərin iştirakı ilə və bütün beynəlxalq hüquqi prosedurları gözləməklə mühakimə edir!

Ərdi 13-cü səh.





UNUDULMAZ GÖRÜSLƏR

Əvvəli 12-ci səh.

Sonda obyektiv və ədalətli hökmünü də çıxaraçaqdır!



Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində yaratdığı möcüzələri bərpa və quruculuq meydanında yeni möcüzələrlə davam etdirir!

Doğrudur, ərazilərin minalardan təmizlənməsi müəyyən qədər vaxt aparan maneədir.

● O minalar ki ermənilər onları son günlərinədək Ermənistanın daşıyaraq ölkəmizə gətirmiş, rusiyalı sülhməramlıların gözləri görə-görə ölüm təhlələri kimi torpaqlarımızda basdırmışlar.

● O minalar ki Ermənistan onların yerləşdirilməsilə bağlı həqiqi xəritələri indiyədək bizə verməmişdir.

Təəssüf ki, heç bir beynəlxalq qurum və təşkilat indiyədək həqiqi xəritələrin verilməsilə bağlı onlara təsir və təzyiq göstərməmiş, bunu təmin etməmişdir.

Azərbaycan isə heç kimdən kömək istəmədən, kimsədən yardım gözləmədən öz gücü ilə ərazisini minalardan təmizləyir.

Həm də bu işi uğurla görür. Nəticə isə fərhə doğurur!



Keçmiş məcburi köçkünlər artıq doğma yurda dönerək yenidən xoşbəxt günlərini yaşayırlar.

İndiyədək 14 mindən çox keçmiş məcburi köçkün özəli torpağına qovuşub. Onlardan 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 86 ailə (346 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 180 ailə (840 nəfər) Xocalı rayonunun Balıca kəndində, 90 ailə (306 nəfər) Ağdərə rayonunun Həsəniz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 184 ailə (767 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində məskunlaşıb. Bundan başqa, Laçının Böyüklük kəndinə də köç prosesinə başlanılıb. Böyüklük kəndində ümumilikdə 360 nəfərin (90 ailə) məskunlaşdırılması planlaşdırılır.

Kəngərli kəndi bərpa edilən sayca 15-ci, Ağdam rayonunun isə ikinci yaşayış məntəqəsidir. Ağdamın Kəngərli kəndinə köçən keçmiş məcburi köçkünlərin sayı isə 487 nəfərdir (109 ailə).

Beləliklə, bu gündə 15 yaşayış məntəqəsində, yəni 5 şəhər və 10 kənddə daimi məskunlaşma reallaşdırılıb.

Bütövlükdə, Dövlət Statistika Komitəsinin 1 may 2025-ci il tarixli rəsmi məlumatına görə, azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşmışdır.

Bir məqamı xüsusi vurğulamaq istərdik. *Artıq məskunlaşma prosesi elə bir intensiv hal alıb ki, doğma el-əbəyaya dönənlərin sayını daşıq söyləmək çətinlik törədir.*

Çünki bu rəqəmlər hər gün, hər həftə dəyişir.

Köç prosesinin bütün ağırlığını dövlət öz üzərinə götürdüyündən və mütləqkilik qaydada aparıldığından belə rəqəm dəyişmələri yalnız sevinc və fərhə doğurur.



Dövlət başçısı İlham Əliyevin göstərişi və rəhbərliyi ilə hazırlanaraq sürətlə icra olunan "Böyük qayıdış" Dövlət Proqramı ilə bərabər, bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələr də reallaşdırılır.

Bunlardan biri yeni yol infrastrukturunun yaradılmasıdır.

Evlər, binalar, məktəblər, uşaq bağçaları və digər sosial obyektlərlə yanaşı, yeni dəmir yolları və şose yolları da inşa olunur, körpülər, viaduklar salınır, dağların altından tunellər qazılır, vağzallar tikilir, bölgəyə müxtəlif nəqliyyat vasitələri ilə rahat gediş-gəliş təmin olunur.

İnşası "Ginnesin Rekordlar Kitabı"na düşəcək sürətlə - cəmi səkkiz aya başa çatan Füzuli hava limanından sonra Zəngilan və Laçın aeroportları istifadəyə verilib.

Bütövlükdə Azərbaycan 9 hava limanı fəaliyyət göstərir ki, bunlar da ölkəmizi dünyanın hər tərəfi ilə bağlayan hava yolları sayılır.

İki mühüm beynəlxalq əhəmiyyətli layihəni xüsusi qeyd etmək istərdik.

Dünyada heç kəs qəlmə belə gəlməzdi ki, nə vaxtsa Rusiya ilə Ukrayna müharibə aparacaq, bu səbəbdən Avropa İttifaqı rus qazından sanksiyalar səbəbindən imtina edəcəkdir.

Sanki cənab İlham Əliyev bütün bunları irəlilədən görürmüş və bilirmiş!



3. SİYASİ İRADƏ, MÜSTƏQİL SİYASƏT, İQTİSADİ GÜC, QÜDRƏTLİ ORDU VƏ BİR DƏ REALLAŞAN MÖHTƏŞƏM LAYİHƏLƏR

Belə ki, mövcud Cənubi Qafqaz Boru Kəməri genişləndirildi. TANAP və TAP kəmərləri çəkildi. Bu üç xətt birləşdirilərək "Cənub qaz dəhlizi"ni yaratdı.

Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı beynəlxalq tərəfdaşlıq platforması sayəsində gerçəkləşən bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarına çıxarıldı.

Bu gün Rusiya qazından imtina edən Avropa bizim təbii qazımıza böyük ehtiyac duyur.

Azərbaycan isə 8-i Avropa İttifaqının üzvü olan 10 Avropa dövlətinə, bütövlükdə 12 ölkəyə mavi qaz satır.

İldən-ilə satılan qazın həcmi də artır. **"Böyük qayıdış" prosesində ən mühüm məsələlərdən biri doğma yurda dönənlərin işlə təminatıdır.**

Bu sahədə də sistemli iş aparılır.

Ağdam və Cəbrayılada yaradılan sənaye parklarında çoxsaylı iş yeri açılmaqdadır.

Mütəmadi olaraq əmək yarmarkaları keçirilir, keçmiş məcburi köçkünlər doğma yurdda ixtisas və peşələrinə uyğun işlə təmin olunurlar.

Bərpa və quruculuq prosesində həyata keçirilən iki beynəlxalq layihəni xüsusi qeyd etmək istərdik.

Onlardan biri "yaşıl enerji" ixracı ilə bağlıdır.

Ölkəmizin böyük uğurla və mütləqkiliklə keçirdiyi COP29-da da qeyd olunduğu kimi, dünya tədricən "qazıntı yanacaq"ndan imtina etməkdədir.

Təbii, bu, uzun müddət çəkən və müəyyən hazırlıqlar tələb edən prosesdir.

Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq xeyli vaxtdır ki, bu dəyişikliyə də hazırlaşır.

Artıq ölkəmizdə bərpaolunan enerji istehsalı ilə bağlı çoxsaylı layihə uğurla icra olunmuşdur.

Azərbaycan dost dövlətlərlə birlikdə Qara dənizin dibi ilə Avropaya uzanacaq yeni kabel xəttinin çəkilişinə başlayıb.

Qarabağda və Şərqi Zəngəzurda isə bir-birinin ardınca su anbarları, sututarlar yaradılır, yeni su-elektrik stansiyaları tikilir, "yaşıl enerji" istehsalı artır.

Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq turizm məkanına çevrilməsi də mühüm layihələrdən sayılır.

Buraların əsrarəngiz təbiəti, görməli yerləri turistlər üçün olduqca cəlbəedici.

Eyni zamanda turizmin inkişafı iqtisadi yüksəlişə, yerli əhalinin sosial rifahının yüksəlməsinə də ciddi təsir göstərəcəkdir.

Lakin sahənin əsas tələblərinə ciddi əməl olunmalı, turistlərin təhlükəsizliyi, rahatlığı, vaxtlarını xoş keçirmələri, öyləncə maraqları da təmin edilməlidir.

Uzun müddətdir ki, bu istiqamətlərdə soriştəli işlər görülür.

Turizmin inkişafı iqtisadi səmərə ilə yanaşı, Azərbaycanın dünyaya integrasiyasına da müsbət təsirini göstərəcəkdir.



Bu günlərdə Ağdam rayonunda keçirdiyi görüşdə cənab İlham Əliyev mühüm bir tarixi məqama da toxundu: "Köçkünlər ən çətin şəraitdə yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm qadın şəhərciklərində, - onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də qadın şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, - həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxt ki köçkünləri gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunduqdan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq.

Bugünkü mərasim o sözlərin, necə deyirlər, möhürüdür".



Dünya Azərbaycan Prezidenti cənab İlham Əliyevi dediyini edən, sözü-nün sahibi olan lider kimi tanıyır.

Azərbaycan xalqı isə yaxşı bilir ki, əgər cənab İlham Əliyev bir işə başlayıbsa, onu hökmən qələbə ilə başa çatdıracaqdır!

● Bu gün Azərbaycan qalib dövlətdir!
● Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir!

● Bu gün Azərbaycan COP29-u böyük uğurla keçirərək Avropanın "yaşıl enerji" ilə təminatına mühüm töhfələr verməyə hazırlaşan ölkədir!

Bütün bunlar İlham Əliyev müdrikliyinin və uzaqgörənliyinin, xalqa sədaqətlə xidmətinin real nümunələrinin konkret əməllərdə təzahürüdür!

Bəxtiyar SADIQOV

Dövlət başçısı cənab İlham Əliyevlə Ağdam görüşündən qayıtdıqdan sonra ilk təəssüratlarını ağısaq-qal dostum və mögikan şairimiz Nəriman Həsənzadə ilə bölüşdüm.

Xalq şairi ürək sözlərini poetik qələmi ilə şeirə çevirərək gözəl bir nümunə yaratdı.

Həmin şeiri də hörmətli oxucularımızın diqqətinə təqdim edirik.

ƏSRİN NƏĞMƏSİ

Müzəffər Komandan inad elədi,
Bütün Qarabağı azad elədi.

Mehriban xanımdan gələn nümunə,
Muğamı qaytardı öz sahibinə.

Hələ Qarabağı görməyən gənclər,
Gedib Qarabağda cihad etdilər.

Şeirimiz, sözüümüz, musiqimiz də
səsləndi,
dolaşdıq dünyanı biz də.

Elə ki Şuşanı azad elədi,
Qəmli könülləri o şad elədi.

"Əzizdir Atamın hər vəsiyyəti,
Yerinə yetirdim -
O pak niyyəti!"
Şanlı tarixidir bir şah əsərin,
Əziz xatirəsi Ulu Öndərin.

İndi sevdasıdır Şuşa hər kəsin,
Cənab Prezident bir nitq söyləsin.

Dünya qulaq assin ona yenidən,
Sənindir bu şöhrət, bu şəraf, Vətən!

Vətən, qoy sevsin qızın və oğlun,
Məhv etdi düşməni "dəmir yumruğu"un!

İndi hər könlüdə yerin var, inan,
Xalqın sevimlisi, qalib Komandan!

Ətrim bu torpaqda,
Ürəkdi, candı.
Havam - o havadı,
Səsim o sədi,
Qarabağ Azərbaycandır!

Nəriman HƏSƏNZADƏ,
Azərbaycanın Xalq şairi





Azərbaycanın xarici siyasətinin uğurları

Müstəqillik tariximizin ən şanlı, qürurlu, ən qüdrətli günlərini yaşayırq. Vətən müharibəsindən ötən beşillik zaman kəsiyində həm də Müstəqillik Günüü bir ayı əhvali-ruhiyyədə, təntənədə, coşquda qeyd edirik. Qarabağı azadlığına qovuşduraraq Azərbaycanı bütövləşdirən qalib sərkərdə İlham Əliyev hər il 28 May - Müstəqillik Günündə xalqımıza möhtəşəm ərmağanlar etməyi, həmin günü tarixə, ikiqat bayrama çevirməyi sözün əsl mənasında ənənəyə çevirib.

Qarabağın baş memarı İlham Əliyevin quruculuğun ilk təməl daşını 28 may 2021-ci ildə Ağdamda qoyması, 2022-ci ildə Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşməsi, 2023-cü ilin Müstəqillik Günündə Laçın şəhərində laçınlara evlərinin açarlarını təqdim etməsi, 28 may 2024-cü ildə xocalıhları yurdlarına qaytarması müstəqillik tariximizin qızıl səhifələridir.

2025-ci il 28 May - Müstəqillik Günüün əlamətdar hadisələrindən biri strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılışının həyata keçirilməsi oldu. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəməzi olaraq yaşı lentini kəsdiyələri bu beynəlxalq hava limanı ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi.

Həmçinin qardeş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin Laçında Zirvə görüşü keçirilməsi sözügedən tarixin mühüm hadisəsi oldu. Laçının artıq bu kimi beynəlxalq görüşlərə, tədbirlərə evsahibliyi etməsinin fonunda dövlətimizin Qarabağ və Şərqi Zəngəzurdə gördüyü genişmiqyaslı quruculuq işləri də gözəlr önünə sorildi. Laçında - azad Azərbaycan torpağında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü dünyaya üç qardeş ölkə - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini, həmrəyliyini nümayiş etdirdi. Qardeş ölkələrin liderləri 44 günlük müharibə sayəsində beynəlxalq hüququn tələblərinə uyğun şəkildə azadlığına qovuşduran Şərqi Zəngəzur bölgəsindən süllü mesajları verdilər, yeni dünya nizamında daim haqqın tərəfində olduqlarının, eyni zamanda xalqlarının, ölkələrinin milli maraqlarına istənilən təhdiddə qarşı birlikdə mübarizə aparacaqlarının qətiyyətli bəyanını etdilər.

Azərbaycan, Türkiyə və Pakistan hər zaman ədalətin tərəfində olub

Azərbaycanın tarixi-dini köklər və qardeşliq münasibətləri ilə sıx bağli ol-



Qardaşlığın Laçın Zirvəsi

Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi dünyaya bir daha nümayiş etdirildi

duğu Türkiyə və Pakistanla əlaqələri bu gün ən yüksək zirvəyə yüksəlib. Gerçəklilikdir ki, qardeş ölkə liderləri arasında olan səmimi dostluq, qardeşliq münasibətləri ölkələrimiz arasında əvvəldən var olan əlaqələri daha da möhkəmləndirib. Xoş gündə də, dar gündə də həmrəylik nümayiş etdirən, problemlərə qarşı birgə mübarizə apararı bu üç ölkənin birliyinin gücünə hələ Vətən müharibəsi zamanı hər kəs şahid oldu.

O zaman Azərbaycan qardeş ölkələr olan Türkiyə və Pakistanın böyük siyasi və mədəni dəstəyini hiss etdi, ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsində onlar tərəfindən açıq siyasi və mədəni kömək gördü. Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə də, Pakistan da Azərbaycanla böyük siyasi və mədəni dəstəyini ifadə etdi, hər iki ölkənin ali şəxsləri respublikamızın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verdilər və bütün bunlar Azərbaycanın mübarizə meydanında tək olmadığını dünyaya göstərdi.

Laçında keçirilən sözügedən Zirvə görüşündəki çıxışı zamanı Prezident

İlham Əliyev vurğuladı ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olublar: "2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mədəni dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".

350 milyon əhali, 1,5 trilyon dollar iqtisadi güc

Ötən müddətdə Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bütün sahələr üzrə yüksələn xətti üzrə inkişaf edib. 15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın mirvarisi Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qardeş ölkələrin əlaqələri müttəfiqlik səviyyəsinə ucalıb.

Eynilə də Pakistanla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir.

Zirvə görüşündə dövlətimizin başçısı İlham Əliyev dedi ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, neqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq".

Birgə mübarizə

Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq da xüsusi diqqət çəkir və bunun regional sabitlik üçün mühüm amil olduğu da dənilməz faktıdır. Ümumiyyətlə, hər üç ölkənin bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləməsi də diqqətçəkəndir.

Necə ki Vətən müharibəsində Türkiyə ilə Pakistan Azərbaycana tam dəstək ifadə etdilər, eləcə də Pakistan və Azərbaycan Şimali Kipr məsələsində daim Türkiyənin yanındadırlar. Həmçinin bu yaxınlarda Pakistan və Hindistan arasında baş verən gərginlik zamanı Azərbaycan və Türkiyə Pakistanla açıq şəkildə dəstək nümayiş etdirdilər.

28 May Müstəqillik Günündə Laçında keçirilən Zirvə görüşündəki çıxışında Baş nazir Məhəmməd Şahbaz Şərif də bu məqama toxunaraq, "tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik" söylədi: "Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbii, çünki Türkiyədə və Azərbaycanda qardeş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sırası vətəndaşlarımızın coşqusu bizi valeh etməyi bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münasibəsinə bəhs etdirom".

Pakistanın Baş naziri əlavə etdi: "Əziz qardeşim Rəcəb Tayyib Ərdoğan, həmin vaxt Sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda əziz qardeşim İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyət bizdə çox yüksək qiymətləndirildi, həm xalqımız, həm hökumətimiz, həm də şəxsən mənim tərəfindən. Biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik".

Göründüyü kimi, mayın 28-də azad torpaqlarımızda üç qardeş ölkə - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün təşkil olunması, bayraqlarının qoşa dalğalandırılması birliyimizin, həmrəyliyimizin möhtəşəm rəmzi oldu. Eyni zamanda bu, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin növbəti nümunəsinə çevrildi.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Yeni geosiyasi düzənin rəsmi bəyanı

Azərbaycan, Türkiyə və Pakistan regionda müqayisəyəgəlməz güc mərkəzidir

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümündə Laçın şəhərində keçirilən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü yalnız diplomatik tədbir deyil, həm də regionda formalaşan yeni geosiyasi düzənin rəsmi bəyanıdır. Prezident İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç strateji tərəfədeş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Zirvə görüşünün məhz Laçında - işğaldan azad olunmuş ərazidə keçirilməsi həm rəmzi, həm də məqsədli xarakter daşıyır. Bu seçim Azərbaycandan ərazi bütövlüyünün həm faktiki, həm də hüquqi baxımdan tanındığını, eləcə də ölkənin yeni postmünaqişə mərhələsində beynəlxalq aləmdə qəbul olunmasının aydın göstəricisidir. Bu toplantı ilə Azərbaycan dünya ictimaiyyətinə açıq mesaj verdi: müharibədən sonra formalaşan yeni reallıqlar dəyişməz qalacaq və azad olunmuş ərazilər artıq sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq mərkəzi kimi qəbul olunacaq. Laçın isə təkəco coğrafi deyil, həm də strateji-siyasi baxımdan önəmli bir məkana çevrilməkdədir.

Deputat qeyd edib ki, görüşdə müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub. 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardeş" şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanb və üç ölkənin silahlı qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütləmədi qaydada keçirilməsi təklif edilib və bu, mənəmluqlə qəbul olub: "Müdafiə sənayəsi sahəsində üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanb. Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan əməkdaşlıq artıq dostluq münasibətlərindən əlavə, qarşılıqlı strateji maraqlara əsaslanan sistemli bir ittifaq modelinə də çevrilməkdədir. Bu üçtərəfli format tədricən türk-islam dünyasında yeni bir inteqrasiya modelinin konturlarını yaradır və Qərblə Şərç blokları arasında alternativ güc mərkəzi kimi irəli çıxır. Eyni zamanda bu görüş Cənubi Qafqazda "3+3" formatına alternativ ola biləcək daha konkret və təsirli üçtərəfli əməkdaşlıq modelinin mümkünlüyünü ortaya qoyur".



K. Bayramov əlavə edib ki, Zirvə görüşü cəni zamanda Ermənistan və onun bölgədəki hi-mayədarları üçün ciddi mesaj xarakter daşıyır. Azərbaycanın müharibədən sonrakı dövrdə təşəbbüsü öz əlinə alması, ərazi bütövlüyünü faktiki olaraq tam bərpa etməsi və bu əsasda regional əməkdaşlıq platforması formalaşdırması Ermənistan sülhdən başqa yol olmadığını açıq şəkildə göstərir.

O, qeyd edib ki, bugünkü çoxqutblü dünyada, güc mərkəzlərinin yenidən formalaşdığı bir zamanda Azərbaycan-Türkiyə-Pakistan arasında qurulan əməkdaşlıq modeli ortaq mədəni dəyərlər, suveren maraqlar və qarşılıqlı inam əsasında yüksələn yeni tərəfdeşliq nümunəsini ortaya qoyur. Bu tədbir təkəco siyasi görüş kimi deyil, həm də yeni mərhələnin və dəyişən geosiyasi düzənin simvolu kimi tarixə düşür. "Azərbaycan Cənubi Qafqazın yalnız bir ölkəsi deyil, həm də proseslərə istiqamət verən əsas gücdür. Bu liderliyin konturları artıq Bakı, Ankara və İslamabad üçbucağında da müəyyənleşir. Göründüyü kimi, qardeş ölkələrin liderlərinin Azərbaycana səfəri təkəco əlaqələrin möhkəmlənməsinə nümayiş etdirmədi, həmçinin daha böyük uğurların təməlini qoydu. Zirvə görüşündə səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan regionda müqayisəyəgəlməz güc mərkəzidir və hər hansı qlobal təşəbbüs bu üçlük nəzəre alınmadan həyata keçirilə bilməz. Sarsılmaz qardeşliq bağları və liderlərin nümayiş etdirdiyi yüksək səviyyəli diplomatik çeviklik yaxın gələcəkdə bu birliyin milli maraqlara uyğun şəkildə tarix yazacağına ciddi inam formalaşdırır", - deyə o bildirib.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Rəcəb Tayyib ƏRDOĞAN: "Qardeşim İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir"

gün Türkiyə ilə Azərbaycan ortaq ideallar ətrafında birləşərək bütün türk dünyasının gələcəyini birlikdə qurur. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı xalqlarımızın çoxəsrlük qardeşliq əlaqələrinə zərğər dəqiqliyi ilə verilən ən yüksək qiymətdir. Tarixi ənənələrə söykənən Türkiyə və Azərbaycan münasibətləri bu gün Ulu Öndər Heydər Əliyevin göstərdiyi ideya və prinsiplərə uyğun olaraq daha da möhkəmlənməkdədir.

Bu gün itfixarla deyə bilərik ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibətlər iki ölkə arasında yüksək səviyyəli dia-loqa və strateji müttəfiqliyə səbəb olub. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə nəhəng layihələr reallaşdırmaqla təkəco ölkələrimizin deyil, böyük bir regionun inkişafına mühüm töhfələr verib. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan təhlükəsiz enerji dəhlizi kimi regional sabitliyə və əməkdaşlığa səbəb olub. Trans-Anadolu Qaz Boru

Kəməri Azərbaycan qazını Türkiyə üzərindən Avropaya nəql etməklə türk dünyasının qlobal enerji infrastrukturunda mühüm mövqeyə çıxarıb.

2020-ci ilin sentyabrında Ermənistanın torpaqlarımıza növbəti təcavüzü ilə başlayıb Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra bölgədə uzun illər davam edən qeyri-sabitliyə son qoyuldu. Bunun ardınca - 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardeş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Sənəddə təsbit olunan strateji müttəfiqlik özündə qardeş dövlətlər arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki

ölkə arasında neqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayacaq.

Prezident İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini onun imzalanması mərasimindəki çıxışında məhz bu cür ifadə etmişdir: "Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özünə deyil, hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır".

Qardeş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 2025-ci il mayın 28-də ölkəmizdə səfərdə olarkən demişdir: "İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq. Türkiyə qardeş Azərbaycandanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq". Türkiyə lideri Azərbaycan və Türkiyənin qardeşliqının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qeyd etmişdir

ki, 1918-ci ildə Azərbaycanda yarıdılmış cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir. Prezident Rəcəb Tayyib Ərdoğan demişdir: "1918-ci ildə əlverişli azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".

Bu gün Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının, eləcə də digər mühüm obyektlərin açılışlarında birgə iştirakları işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinin sürətləndirilməsinə verilən böyük önəmin göstəricisidir. Prezident İlham Əliyev və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın mayın 28-də açılışını etdikləri Laçın Beynəlxalq Hava Limanı Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Ümumi ərazisi 130 hektardan çox olan hava li-

manı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının neqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, indiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan hava limanları da inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı 9-a çatıb.

Xatırladaq ki, Laçın Hava Limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur. Ötən müddət ərzində dövlət başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan "Dost Aqropark"da istehsal edilən məhsullarla da tanış olublar. Kompleksdə "ağıllı

kənd təsərrüfatı" texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olub. Kompleks tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Dövlət başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik ulu infrastruktur layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcı Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısalaraq 93,8 kilometrə endirəcək. Bütün bunlarla tanış olan Türkiyə dövlətinin başçısı ölkəmizin uğurlarını belə qiymətləndirmişdir: "Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkəco region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir".

Elşən QƏNİYEY, "Azərbaycan"





Azərbaycanı dünya siyasətində söz sahibinə çevirən Lider

"Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".

Bu səmimi fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ölkəmizin Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

ABŞ-nin 47-ci prezidenti eyni zamanda İlham Əliyevin regionda həyata keçirdiyi sülh siyasətinə də öz dəstəyini nümayiş etdirib. Qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir: "Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır".

Donald Tramp ABŞ-nin qarşıdakı illərdə və onilliklərdə özində daha dərin tərəfdaşlığın olacağına ümid etdiyini vurğulayıb.

Azərbaycanla ABŞ arasında tərəfdaşlığın 33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşmışdır. İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycan ABŞ-də səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-nin Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisində 1997-ci ildən Azərbaycan-ABŞ parlamentlararası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Məhz Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu ötən ilin noyabr ayının 25-də Prezident İlham Əliyevin



Donald Tramp İlham Əliyevin sülh gündəliyini dəstəkləyir

ABŞ Prezidenti hesab edir ki, davamlı sülh regionun daha firavan olmasını təmin edəcək

qələbə münasibəti ilə Donald Trampa etdiyi telefon zəngi zamanı liderlərin dilindən də eşitməmiş. İlham Əliyev seçkilərdə inamı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, onun fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə söylər göstəriləcəyinə ümidvarlıqla bildirmişdi. Prezident Donald Tramp öz növbəsində səmimi

təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə söylərlə çalışmağın vacibliyini vurğulamışdı.

Bu il yanvarın 21-də də Azərbaycan Prezidenti ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Donald Trampa ünvanladığı məktubda da bir daha əminliyini bildirib ki, onun gələcək fəaliyyəti dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq.

İlham Əliyev ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirib, ölkəmizin

enerji siyasətinə Donald Trampın verdiyi daimi dəstəyi xüsusi vurğulayıb: "İnanıram ki, Sizin yeni prezidentliyi-niz dövründə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəşb edəcəkdir".

Göründüyü kimi, Azərbaycanla ABŞ, İlham Əliyevlə Donald Tramp arasında münasibətlər səmimi xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq.

*Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"*

Pakistan-Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr

"Pakistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlər həmrəylik, strateji əməkdaşlıq və ortaq məqsədlər əsasında formalaşan nümunəvi bir tərəfdaşlıq hekayəsidir. Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti olaraq, mən bu dərin qardaşlığın siyasi ritorikanı əsarə qərbi xalqın qəlbə toxunan səmimi və möhkəm bağlara çevrildiyinə şahidlik etmişəm, onun güclənməsinə töhfə vermək şərəfinə nail olmuşam.

2025-ci ilin mayında Pakistanın Baş naziri Məhəmməd Şəhbaz Şərifin Azərbaycana səfəri bu dinamik tərəfdaşlıqda yeni və əlamətdar bir səhifə açdı. Baş nazirin bu səfəri yalnız rəmzi xarakter daşıyırdı, bu, regional əməkdaşlıq və qarşılıqlı inkişaf vizionu ilə sıx şəkildə uzlaşan strateji addım idi. Eyni zamanda hər iki dövlətin milli maraqlarına, rifahına və beynəlxalq mövqeyinə sadiqliyinin növbəti təsdiqi oldu".

Bu fikirlər Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti Qeyser Nəvvabın "Pakistan-Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr" adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Etimada və qarşılıqlı dəstəyə söykənən münasibətlər

Pakistan və Azərbaycan arasında qurulan bağlar dəyişməz etimad və bir-birinin haqlı mövqeyinə sarsılmaz dəstək üzərində formalaşmışdır. Azərbaycanın 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı Pakistan tərəfinin göstərdiyi birmənalı mənəvi və diplomatik dəstək Azərbaycan cəmiyyətində dərin iz buraxdı. Həmin günlərdə tərəddüdsüz Azərbaycanın yanında olan azsaylı ölkələrdən biri də Pakistan oldu. Bakıda yanaşı dalğalanan Pakistan və Azərbaycan bayraqları bu qardaşlığın simvoluna - sözlərlə ifadə edilməsi çətin olan mənəvi birliyin canlı təzahürünə çevrildi.

Azərbaycan da öz növbəsində daim Pakistan regional və beynəlxalq məsələlərdə prinsipial və ardıcıl dəstək nümayiş etdirib. BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Azərbaycan Pakistanın mövqeyini fəal şəkildə müdafiə edən etibarlı müttəfiq olub.

Dostluqdan strateji tərəfdaşlığa

Tarixi və emosional bağlar əvəzolunmaz olsa da, bu münasibətlər artıq müdafiə, ticarət, enerji və rabitə sahələrində güclü strateji tərəfdaşlıq mərhələsinə keçib. Baş nazir Şəhbaz Şərifin Azərbaycana səfəri zamanı vurğulandığı kimi, hər iki ölkə birgə hərbi təlimlər, texnologiya mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

Enerji sektoru isə hər iki ölkə üçün daha böyük perspektivlər vəd edir. Enerji mənbələrinin şəxələndirilməsi istiqamətində söylər göstərən Pakistan üçün Azərbaycan etibarlı enerji təchizatçısı roluna oynaya bilər. Mayeşləndirilmiş təbii qazın (LNG) tədarükü, neft-qaz axtarışı və bərpaolunan enerji üzrə əməkdaşlıq sahəsində əldə edilə razılaşmalar, iki ölkə arasında yeni iqtisadi dəhlizlərin açılmasına şərait yaradacaq.

Ölkələrimiz arasında ticarət əlaqələri də genişlənəlməkdədir. Hərçənd indiyədək ticarət həcmi məhdu olub, lakin hökumətlər bu sahədəki maneələrin aradan qaldırılması, biznes strukturlarının birgə fəaliyyəti üçün zəruri şəraitin yaradılması istiqamətində ciddi iş aparırlar. Əczaçılıq, tekstil, tikinti və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Gənclər və mədəni diplomatiya: Gələcəyə körpülər

Yüksək səviyyəli danışıqlar və razılaşmalar diplomatiyanın əsasını təşkil etsə də, uzunmüddətli tərəfdaşlıqların təməli insanlara arasında qurulan əlaqələrə möhkəmlənir. Bu baxımdan,



gənclər və mədəni diplomatiya həlledici rol oynayıb. PAAA-nın təsisçisi kimi əsas məqsədim Pakistan və Azərbaycan gəncləri arasında körpülər qurmaq, qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etmək olub.

İnanıram ki, bu gözəl münasibətlərin gələcəyi məhz gənclərin əlindədir. Ortaq dəyərlər, oxşar mədəniyyətlər və tarixə olan qarşılıqlı hörmət gənclər arasında təbii bir bağ yaradıb. Tələbə mübadilə proqramları, ortaq innovasiya təşəbbüsləri, mədəniyyət festivalları və gənclər sammitləri bu əməkdaşlığın möhkəmlənməsi üçün vacib mexanizmlərdir. Assosiasiyamız bu sahədə akademik əlaqələrin qurulması, rəqəmsal diplomatiya təşəbbüsləri və liderlik platformalarının yaradılması istiqamətində fəal iş aparır.

Baş nazir Şəhbaz Şərifin Azərbaycanda keçirdiyi görüşlərdə təhsil əməkdaşlığının gücləndirilməsi və tələbə mübadiləsinin artırılması mövzuları da xüsusi vurğulanıb. Gənclərin cəlb olunması istiqamətində bu kimi təşəbbüslər gələcək nəsillərə dəyərli töhfələr verəcək.

Regional əlaqələr və Bakı vizionu



Avropa və Asiyanın qovuşduğu yerdə Bakı regional əlaqələrin formalaşmasında mühüm mərkəzə çevrilməkdədir. Azərbaycan Türkiyə, Mərkəzi və Cənubi Asiya ilə fəal əməkdaşlığı vasitəsilə geosiyasi əhəmiyyətini artırır. Bu baxımdan, Çin və Kərfəz ölkələri ilə sıx əlaqələrə malik Pakistan Azərbaycanın vizionuna güclü dəstək verir.

Laçında Azərbaycan, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, əsas diqqət tranzit dəhlizlərinin yaradılması, multimodal logistika sistemlərinin inkişafı və rəqəmsal əlaqələrin qurulmasına yönəlib. Bu təşəbbüslər yalnız iqtisadi baxımdan faydalı deyil, eyni zamanda, regionda sülhün, qarşılıqlı asılılığın və davamlı sabitliyin təmin olunmasında strateji əhəmiyyət daşıyır.

Xüsusilə Orta Dəhliz, - Mərkəzi Asiyayı Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa-yə birləşdirən marşrut, - böyük önəm daşıyır. Pakistanın bu dəhlizə qoşulmaqda maraqlı olması regional inteqrasiyaya sadiqliyinin göstəricisidir. Bu da gənclərimiz üçün logistika, rəqəmsal texnologiyalar və infrastruktur sahələrində yeni imkanlar yaradacaq.

Gələcək üçün birlik, keçmişə sadiqlik

Pakistan-Azərbaycan dostluğu təsadüfən yaranmayıb, bu, ortaq dəyərlər, strateji yaxınlıq və qarşılıqlı hörmət üzərində qurulmuş məqsədyönlü itifaqdır. Baş nazir Şəhbaz Şərifin Bakıya son səfəri bu tərəfdaşlığın davamlı inkişaf trayektoriyasını bir daha təsdiqlədi. Qlobal çağırışlar və mürəkkəb regional dinamika fonunda belə bir dostluğun varlığı qürurverici haldır.

Lakin diplomatiya yalnız hökumətlər səviyyəsində məhdudlaşmamalıdır. Mən vətəndaş cəmiyyətini, akademik qurumları, sahibkarları və xüsusilə də gəncləri bu münasibətlərə sahiblənməyə çağırıram. Bu qardaşlıq rəsmi bəyanatlarla yox, insan münasibətləri ilə yaşamlıdır - müxtəlifliyi, əməkdaşlığı və innovasiyanı təşviq edən münasibətlərlə.

Böyük şair Əllamə Məhəmməd İqbalın sözləri ilə desək: "Millətlər sairələrin qolunda doğular, siyasətçilərin əllərində ya inkişaf edər, ya da yox olar". Gəlin bu münasibətləri gənclər, məsuliyyətli liderliklə və sülhə sadiq icmalarla yaşadaq.

Biz bu dərin dostluğun irsinə hörmətlə yanaşaraq, birlik, ləyaqət və davamlı inkişaf nümunəsi ilə dünyaya ilham verən bir gələcək qura bilərik.

Ombudsman Qətər konfransında süni intellektin tətbiqi sahəsində Azərbaycanda görülən işlərdən danışmış

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qətər Dövlətində keçirilən "Süni intellekt və insan hüquqları: imkanlar, risklər və daha yaxşı gələcəyə baxış" mövzusunda konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, süni intellekt üzrə ekspertlərin və dünyanın aparıcı universitetlərinin hüquşünas alimlərinin də iştirak etdiyi tədbirdə Səbinə Əliyeva rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin cari ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasının

likasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edildiyini diqqətə çatdırıb.

Ombudsman fəaliyyətində süni intellekt konsepsiyasının tətbiqi imkanlarının nəzərdən keçirildiyini vurğulayıb, bu konsepsiyanın şikayətlərin ilkin emalında, sadə qərarların qəbulu prosesində, şikayətlər üzrə sistemli problemlərin müəyyən olunması məqsədilə təhlillərin aparılmasında və Çağrı Mərkəzinin fəaliyyətində effektivliyin artırılmasında əhəmiyyətli dərəcədə faydalı ola biləcəyini qeyd edib.

Müvəkkil süni intellektin insan hüquqlarına təsirini nəzərə alaraq beynəlxalq səviyyədə tənzimləmə metodlarının işlənilib hazırlanmasının, həmin sənəddə milli insan hüquqları təsisatlarının rolunun, xüsusən də monitorinq, maarifləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi sahələrində funksiyalarının müəyyən edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, süni intellekt konsepsiyasına

keçid insan hüquq və azadlıqlarının təmini və texnoloji tərəqqinin insan hüquqlarına mənfi təsirlərinin minimuma endirilməsi ilə şərtlənməli, bu sahədə normativ baza və texnoloji imkanlar bir-birini təmin etməlidir.

Ombudsman Səbinə Əliyeva, həmçinin konfrans çərçivəsində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah əl Attiyah, Avropa Ombudsman İnstitutunun prezidenti Draqan Milkov, Misir Ərəb Respublikasının Milli İnsan Hüquqları Şurasının prezidenti Muşira Xəttab, Bolqarıstanın milli insan hüquqları institutlarının nümayəndələri və Qəterin bəzi dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib. Söhbət zamanı konfransın mövzusu üzrə, eləcə də ümumilikdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan çağırışlar və gələcək əməkdaşlığın perspektivləri istiqamətində qarşılıqlı fikir mübadilələri aparıb.

Nexemiya Şirin MIXAELİ:

"Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir"

"Bu günlərdə ana Vətənimiz, doğma Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Gününi qeyd edirik. Azərbaycan xalqı əsrlər boyu böyük çətinliklərdən və məşəq-qətlərdən keçərək, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstiqlal Bəyannaməsini qəbul edərək azadlığa qovuşdu və Şərqdə ilk dəfə parlamentli, demokratik respublika qurdu".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında "İsraillə Azərbaycan Evi" diaspor təşkilatının direktoru, İsrailləki Dağ Yəhudilərinin Koordinasiya Şurasının rəhbəri, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədrinin birinci müavini və Akko şəhəri Dağ Yəhudiləri İcmasının sədri Nexemiya Şirin Mixaeli deyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlarına seçki hüququ tanıyan ilk müsəlman ölkəsi kimi dünya demokratiya tarixində mühüm yer tutur: "Cümhuriyyətin yaranması xalqımızın dövlət qurmaq əzmini sübut etdi. Bugünkü müstəqil Azərbaycan dövləti də məhz həmin Cümhuriyyətin varisi. Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyev həmin ideyaların davamçısı kimi müstəqil və güclü Azərbaycan dövlətinin bünövrəsini möhkəmləndirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edərək bölgədə və dünyada söz sahibi olan bir dövlətə çevrilib".

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycan tarix boyu müxtəlif xalqların, o cümlədən yəhudilərin mehriban və təhlükəsiz şəraitdə yaşadığı və azad fəaliyyət göstərdiyi ölkə olub.

"Yəhudilər hər zaman Azərbaycanda özlərini azad və təhlükəsiz hiss ediblər. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri sırasında da yəhudi əsilli ziyalılar olub. Məşhur alim və Cümhuriyyətin səhiyyə naziri Yevsey Gindes bunun bariz nümunəsidir. Bu, Azərbaycan və yəhudi xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir", - deyər Nexemiya Şirin Mixaeli vurğulayıb.

O, Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbədən təbrik edib, ölkəmizdə daimi yüksəliş, firavanlıq və əmin-amanlıq arzulanıb.





Türkiyənin Koç Universitetinin rektoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında olub



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə konfederasiya sədri Sahib Məmmədov, Koç Universitetinin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev, həmçinin akademiyanın professor-müəllim heyəti iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət başçısı cənab İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb. Bildirilib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir. Koç Univer-



siteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən konfederasiya sədri qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Koç Universitetinin rektoru Metin Sitti görüşdən məmnunluğunu ifadə edib, Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışib.

Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib, akademiyanın nəzdində yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və vəzifələri barədə məlumat verib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə Koç Universitetinin qabaqcıl proqramlarını, tədris və təlim təcrübəsini vurğulayaraq, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Koç Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.

N.ƏSGƏROVA,
"Azərbaycan"

Dünyanın enerji nəhəngləri yenidən Bakıda bir araya gələcək

"Bakı Enerji Həftəsi"ndə 39 ölkədən 267 şirkət iştirak edəcək

İyunun 2-də "Bakı Enerji Həftəsi" ("Baku Energy Week") öz işinə başlayacaq və üç gün davam edəcək. Bu tədbirin əsası 1994-cü ilin mayında ölkəmizin paytaxtında ilk dəfə keçirilən Beynəlxalq Neft və Qaz Sərgisi ilə qoyulub. illər keçdikcə həmin sərgi şəxslənərək daha möhtəşəm bir tədbirə çevrilib və artıq "Bakı Enerji Həftəsi" adlanır. Həftə çərçivəsində bir neçə sərgi və forum birləşir.

Bu ilki Enerji Həftəsində "Bakı-Ekspo" Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi "Caspian Power" keçiriləcək. Bakı Konqres Mərkəzində isə "Baku Energy Forum" təşkil ediləcək.

Yubileyini qeyd edən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi xalqımızın ümummilli Lideri Heydər Əliyevin dəyərli yadigarlarından biridir. 1994-cü ildə, həmin o çətin dövrdə Azərbaycanla belə bir sərginin keçirilməsi yalnız Ulu Öndərin söyi və uzaqgörənliyi ilə baş tutmuşdu. O zaman hələ "Əsrin müqaviləsi" imzalanmamışdı, qızğın danışıqlar gedirdi. Əsrlərə hesablanmış həmin mühüm kontraktın imzalanmasında bu sərginin böyük rolu oldu. Məhz buna görə də neft-qaz sərgisini haqlı olaraq "Əsrin müqaviləsi"nin müjdəçisi adlandırılır.

Sərgi uzunömürlü oldu. Artıq 30-cu dəfədir o, regionun aparıcı sənaye tədbiri kimi global enerji liderlərini bir araya gətirir. Prezident İlham Əliyevin hər il sərginin açılış mərasimində iştirak etməsi bu tədbirin önəminə bir daha diqqət çəkir. Sərgi iştirakçılarında adətən ABŞ, Türkiyə, Böyük

Britaniya kimi ölkələrin rəhbərlərinin təbrik məktubları da bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini təsdiqləyir.

Elə buradaca qeyd edək ki, bu ilki yubiley sərgisi təkcə neft-qaz sahəsi ilə məhdudlaşmayaraq karbohidrogen yataqlarının işlənməsi, neftin və qazın emalı, nəqli və hasilatı ilə yanaşı, telekommunikasiya və informasiya texnologiyaları, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və digər mövzularla əhatə ediləcək. Burada süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər təqdim olunacaq.

13-cü dəfədir ki, "Caspian Oil and Gas"la eyni vaxtda Xəzər Beynəlxalq Energetika Sərgisi də keçirilir. İndi artıq bu tədbir Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi adlanır. 13-cü "Caspian Power" sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və "yaşıl enerji" mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri, bununla bağlı təklifləri gündəmdə olacaq. Burada günəş və külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji re-



surslarının qonaqətinə imkan verən texnologiyalar və s. nümayiş etdiriləcək.

İyunun 3-4-də keçiriləcək "Baku Energy Forum"u da sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək. Əsas qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə, qabaqcıl təcrübə mübadiləsinə və yalnız Azərbaycan deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sektorunun liderlərinin, biznes və dövlət qurumlarının nümayəndələrini bu sahədəki beynəlxalq əməkdaşlığının genişlənməsinə töhfə verir.

"Bakı Enerji Forumu"na Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Hayşam Əl-Qays "Baku Energy Forum-2025"-in iştirakçılarına salamlama məktubu ünvanla-

yıb. Məktubda forumun global enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.

"Bakı Enerji Həftəsi"nə həsr olunmuş mətbuat konfransında "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhrux Hidayətoğlu çıxış edərək bildirdi ki, bu il "Baku Energy Week" 39 ölkədən 267 şirkəti qəbul edir. Sərgi iştirakçılarının 35 faizi yeni şirkətlər olacaq. Bu da Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq marağın artıdığını göstəricisidir. Sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakının da daha bir nümayişidir. Tədbirin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini tədbirə sponsorluq etməklə təsdiqləyir.

"Baku Energy Week"-in baş tərəfdaşı qismində SOCAR çıxış edir. İştirakçılar, eləcə də tərəfdaşlar və spon-

sorlar sırasında ABB, "ACWA Power", "Azfen", "AZEL Systems LLC", "Baku Steel Company", BP və bir sıra digər şirkətlər var.

Təqdirəlayiq haldır ki, hər dəfə "Bakı Enerji Həftəsi" öz yenilikləri ilə diqqəti cəlb edir. Bu il də sözügedən sərgilərə çərçivəsində müxtəlif mövzularda sessiyalar və panel müzakirələri keçiriləcək. "Baku Energy Week" həmçinin xüsusi startap zonası təqdim edəcək. İndidən də demək olar ki, "Enerji sənayesində davamlılıq", "Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu", "Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri", "Enerjiyə innovasiyalar: Gələcəyin sənayesinin formalaşmasında təhsilin rolu", "Enerjinin səsi" mövzularında keçirilən müzakirələr, adlarından da göründüyü kimi, iştirakçıların və qonaqların marağına səbəb olacaq.

Flora SADIQLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"



Yurda dönüşün yeni ünvanı

Bəylik sakinlərinə qovuşan sayca 10-cu kənddir



"May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm Müstəqillik bayramı, həm də Böyliyə qayıdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi, həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki o vaxtı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki indi yoxdur. Artıq uzun illərin Laçın-Xan-kəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı". Bu sözləri Prezident İlham Əliyev mayın 27-si Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə söyləyib.

Qədim yaşayış məskənlərindən biri olan Bəylik kəndinə tarixi dönüş Qarabağ və Şərqi Zəngəzurdə həyatın yenidən çiçəkləndiyinin bariz göstəricisidir. Bəylik sakinlərinə qovuşan sayca 15-ci yaşayış məntəqəsi, 10-cu kənddir. Tarixboyu bölgənin iqtisadi və mədəni həyatında mühüm rol oynayan kənd işğal dövründə dağıdılıb, yerlə yeksan ediləndə, bu gün yenidən qurulub, bərpa olunub, sakinlərini qarşılayır.

Dünya 163 keçmiş məcburi köçkün (41 ailə) özəli torpağına qovuşub. Tamamilə yenidən inşa edilmiş kənd ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan Bəylikdə 13-ü iki, 50-si üç,

15-i dörd, 13-ü isə beşoatlı olmaqla 91 fərd ev tikilib.

Kənddə yaradılmış şəraitdən məmnunluqlarını bildiren keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, torpaqlarını işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını çatdırıb, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Yurdunu yenidən görməyin, burada yaşamaq imkanı əldə etməyin əvəzolunmaz hiss olduğunu dilə gətirən Bəylik sakini Vəfa Abışova deyib ki, bu günü uzun illərdir gözləyib: "Bura bizim dədə-baba yurdumuzdur. Artıq kəndimizdə yaşamaq zamanıdır. Əminəm ki, tezliklə kəndimizdə həyat tam bərpa olunacaq, biz də bu prosesə öz töhfəmizi verəcəyik".

Dünya Bəylik kəndinə qovuşanlardan biri də Qəndab Abışovadır. Onun sözlərinə görə, illər sonra doğma yurda dönmək həm də mədəni qələbədir: "Hər addımda tariximizi, kimliyimizi hiss edirik. Qürurverici bir hiss yaşayıram. İllərlə qəlbimdə daşıdığım torpaq həsrəti artıq bitib. İndi məqsədimiz bu yurdu daha da gözəlləşdirməkdir. Gələcək nəsillər orada böyüyəcək, təhsil alacaqlar. Artıq o günləri görmək istəyirəm".

Dədə-baba yurduna qayıtmanın ömrünün ən möhtəşəm anı olduğunu vurğulayan Muradxan Həsənov deyib ki, illərdir duasını etdiyi günü yaşa-

yır. "Bu torpaq mənim gəncliyim, həyatım, yaddaşımdır. Bəylik kəndində keçirdiyim illər gözümün önündən film kimi keçir. Dağlar, yaylaqlarımız, kəndimizin hər bucağı - hamısı bu torpağın ruhudur. Uzun illər ayrı düşsək də, içimdə bir gün mütləq qayıdacağımıza dair ümid sönmedi. O gün gəlib çatdı. Mən bu yurdu dırçıləbəyiyinə, yenidən canlanacağına bütün qəlbimlə inanıram", - deyərək Bəylik sakini qeyd edib.

Bəylik kəndində keçmiş məcburi köçkünlərin ıfrayan və təhlükəsiz yaşamaları üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təminatlı müxtəlif müəssisələr tikilib, evlərini, sosial obyektlərini, küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilir.

İşğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Bəylik sakinləri üçün də kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşə hazırlığı kursları təşkil edilir. Tamamilə ödənişsiz olan peşə hazırlığı kurslarının müddəti 6 aya qədərdir.

Bu gün artıq 14 mindən çox keçmiş məcburi köçkün hər səhəri öz yurdunda, ocağında qarşılayır. Əminliklə deyə bilərik ki, tezliklə işğaldan azad edilmiş bütün ərazilərimizdə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri infrastruktur işləri tamamlanacaq, bütün yaşayış məntəqələri bərpa ediləcək.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"





Britaniyalı diplomat: "Britaniya Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı hesab edir"

"Böyük Britaniya Azərbaycanın yerləşdiyi strateji mövqeyə görə onu mühüm təhlükəsizlik tərəfdaşı hesab edir". AZƏRTAC xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Mark Klayton Londonda Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul zamanı çıxışında deyib.



Klayton bildirib ki, bu səfər yüksək səviyyəli nümayəndə heyətinin rəhbərliyi ilə baş tutub və COP29-un uğurlu nəticələnməsi üçün iki ölkə arasında sıx əməkdaşlıq həyata keçirilib: "Hazırda əsas məqsədimiz həmin dinamikanı saxlayaraq "yaşıl enerji" keçidini sürətləndirmək və global emissiyaları azaltmaqdır", - deyərək əlavə edib.

Mark Klayton bu il ərzində də Azərbaycanla Britaniya arasında güclü əməkdaşlıq tempinin davam etdiyini əlavə edərək aprelin 30-da Londonda iqtisadi əlaqələr üzrə ikitərəfli komissiyaının iclasının keçirilməsinə istinad edib, Britaniyanın Azərbaycana yeni hərbi atəşə təyin etməsinə toxunub, il ərzində növbəti siyasi məsləhətləşmələrin keçiriləcəyini söyləyib.

"Bütün bu qarşılıqlı səfərlər və görüşlər bizim ikitərəfli münasibətlərə verdiyimiz önəmin və birgə maraq doğuran sahələrdə əməkdaşlığa sədaqətimizin göstəricisidir. Əminlik ki, qarşıdakı il ərzində bu əməkdaşlıq daha da dərinləşəcək", - deyərək Mark Klayton qeyd edib.

O bildirib ki, yerləşdiyi önəmli coğrafi mövqə baxımından Britaniya Azərbaycanı vacib təhlükəsizlik tərəfdaşı hesab edir:

"Ötən ay Bakıda Böyük Britaniyanın ilk rezident müdafiə ataşesi təyin olunub. Bu addım iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da möhkəmləndirəcək", - deyərək vurğulayıb.

Vurğulayıb ki, 2024-cü il Böyük Britaniya-Azərbaycan münasibətləri baxımından uğurlu il olub. O, COP29-un tarixi bir hadisə - hakimiyyətdə olan Britaniya Baş nazirinin ilk dəfə Azərbaycana səfər etməsinə vasitə olduğunu məmnunluqla qeyd edib.

BAKU ENERGY WEEK

2|3|4 İYUN

www.bew.az



CASPIAN OIL & GAS

CASPIAN POWER

BAKU ENERGY FORUM

TƏŞKİLATÇILAR



DƏSTƏK



AZƏRBAYCAN RESPUBLİKASI
ENERGETIKA NAZIRLIYI

BAŞ TƏRƏFDAŞ



İsmayılıdan Laçına: dirçəliş və zəfərin izi ilə

Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan hər bir bölgənin inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun yenilənməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Həyata keçirilən məqsədyönlü tədbirlər Prezident İlham Əliyevin müəmmadi olaraq bölgələrdə etdiyi səfərlərdə öz əksini tapır. İki gün öncə Prezidentin İsmayılı və Laçın rayonlarına səfəri bu qəbildəndir.

Sırr deyil ki, Prezident İlham Əliyev regionlara etdiyi səfərlər zamanı infrastruktur layihələrinin icrasını yoxlayır, yeni investisiya və inkişaf proqramlarının həyata keçirilməsini təşviq edir. Bu da təbii ki, bölgələrin inkişafını sürətləndirir və əhalinin həyat səviyyəsini yüksəldir, üstəlik, kənd təsərrüfatı və sənayenin inkişafına tökən verir. Bu səfərlər vasitəsilə dövlət başçısı regionların inkişaf prioritetlərini müəyyən edir, icra strukturlarının fəaliyyətini bu istiqamətə yönəldir və uzunmüddətli planların yerinə yetirilməsinə imkan yaradır. Bu baxımdan İsmayılı səfəri təkcə rəsmi görüş kimi yaddaşlara hopmadı. Bu, rayonun gələcəyi və insanların həyat səviyyəsini yüksəldilməsi yolunda atılan yeni bir addım idi. İsmayılının sosial-iqtisadi inkişafına verilən həmin diqqət ölkəmizin hər yerində daha fəirəvən və abad həyatın təmin olunmasının göstəricisidir. Dövlət başçısının İsmayılıya səfərinin əsas məqsədi bölgənin sosial-iqtisadi inkişafını sürətləndirmək, yeni infrastruktur layihələrini təqdim etmək olub. Səfər çərçivəsində enerji təchizatının gücləndirilməsi, nəqliyyat infrastrukturalarının yenilənməsi və turizm sektorunun inkişafı kimi vacib sahələrdə addımlar atıldı.

Məlumdur ki, nəqliyyat infrastruktururu hər bir bölgənin inkişafında əsas amillərdəndir. Müasir yollar insanların hərəkətini asanlaşdırır, ticarət əlaqələrini gücləndirir və iqtisadi fəaliyyətin genişlənməsinə şərait yaradır. Prezident İlham Əliyevin Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayılı-Qəbələ hissəsində görülən işlərlə tanışlığı regionun nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan mühüm addımların göstəricisidir. Dövlət başçısına məlumat verilib ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr

olan tunnelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunnel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkəmizin bir çox regionunda beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyev səfər çərçivəsində İsmayılı şəhərində inşa olunan internat tipli "Talıştan" liseyinin binasının açılışında iştirak edib. Qeyd edək ki, 1296 şagird yerlik lisey dörd mərtəbədən və 5 korpusdan ibarətdir. Binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışa qədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməcxana yaradılıb. Bu layihənin icrası ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir.

Regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Bu məqsədlə qəbul edilən dövlət proqramları çərçivəsində regionlarda sənaye və kənd təsərrüfatı sahələrində dəstək gücləndirilmiş, müasir infrastruktur layihələri həyata keçirilmiş, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Yeni istehsal sahələrinin yaradılması, loqistika və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ixracçı önmümlü məhsul istehsalının təşviq olunması da bu qəbildəndir. Bütün bu tədbirlər əhalinin rifahının yüksəldilməsinə, bölgələrdə həyat səviyyəsinin paytaxtla balanslı şəkildə inkişafına və sosial bərabərliyin təmin olunmasına xidmət edir. Bundan başqa, dövlət proqramları çərçivəsində regionlara qoyulan investisiyalar Azərbaycanın uzun-



müddətli inkişaf strategiyasının əsas dayaqlarından biri olmaqla bölgələrin sosial-iqtisadi dirçəlişinə güclü tökən verir, ölkədə vahid və balanslı inkişaf modelinin formalaşmasına xidmət edir. Bu da investirlər üçün geniş qapılarnı açması deməkdir.

Bu mənada Prezidentin "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin İsmayılıda yeni istehsal müəssisəsinin açılışında iştirak etməsi xarici və yerli investorlar üçün müsbət mesajdır. Bu, ölkədə siyasi və iqtisadi sabitliyin, sahibkarlığın dəstəkləndiyinin və sərmayə qoyuluşu üçün əlverişli şəraitin mövcud olduğunu göstəricisidir. Coca-Cola kimi beynəlxalq nəhəngin Azərbaycan bazarında daha geniş yer alması bu sabitliyin nəticəsidir. İsmayılı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin icrasını 80 milyon manatlıq investisiya dəyəri 80 milyon manatlıq. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, "Coca-Cola Bottlers" MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir.

"Azerbaijan Coca-Cola Bottlers" MMC ölkəmizdə istehsalat 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırır. Zavodun fəaliyyətə başlaması yüzlərlə yeni iş yerinin açılması, regionlardan olan işçi qüvvəsinin cəlb olunması



və yerli əhalinin rifah səviyyəsinin artmasına xidmət edir.

Prezident növbəti gün Laçın rayonuna səfəri çərçivəsində "LATİFA" tikiliş fabrikinin açılışında iştirak edib. "LATİFA" 2023-cü il avqustun 26-da açılışı olmuş "Laçın Aqro-Sənaye Parkı"nda fəaliyyət göstərir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir. Fabrikin açılışı Laçın rayonunun inkişafına və inkişafı istiqamətində atılan mühüm addımlardan biridir.

"Laçın Aqro-Sənaye Parkı"nda işə başlayan müəssisələrdən biri də "PIRSHAGHI" ayaqqabı fabrikinin filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaq-



qabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Dövlət başçısının açılışını etdiyi "PIRSHAGHI" əhalinin məşğulluğu, infrastrukturun bərpası, sahibkarlıq fəaliyyətinin canlanması baxımından olduqca mühüm rol oynayır.

İşğaldan azad olunmuş Laçında genişmiqyaslı bərpa və quruculuq işləri durmadan həyata keçirilir. Bu ərazilərdə yeni yaşayış məntəqələri, sosial obyektlər, infrastruktur və sənaye müəssisələrinin inşası sürətlə davam edir. Onlardan biri də açılışında dövlət başçısının iştirak etdiyi Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzidir. Mərkəzdə hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün "Laçın" yarımstansiyasından 4,8 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Laçının Böylük kəndində aparılan geniş quruculuq işləri nəticəsində yaşayış məntəqəsinin tikintisi tamamilə başa çatıb. Buraya ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd,

13-ü isə beşotaqlıdır. Böylükdə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Kəndin açılışını edən İlham Əliyev həmin gün Laçın kanat yolunun da təməlini qoyub. Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

Qeyd edək ki, Laçın səfəri çərçivəsində Prezidentin işə saldıdığı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Aşağı Malıbəyli" və "Mirik" su-elektrik stansiyaları (SES) "hidro yaşıl enerji" layihələri. Hər iki stansiya Həkeri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə "Aşağı Malıbəyli" və 3,5 MVt gücündə "Mirik" su-elektrik stansiyalarında on müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"





Demokratiyanın iki üzü - ədalətin ikili standartı

İslamofobiya qarşı effektiv mübarizə aparılır

"İslamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stigmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə integrasiya olunmalarına və özlərini onun bərabər hüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır".



Azərbaycan Prezidentinin Bakıda keçirilən "İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan bu ifadələr bu gün islamofob qüvvələrin müsəlmanlara qarşı müxtəlif platformalarda aparılan açıq-aşkar ayrı-seçkiliklərdən xəbər verir. Bəzən belə kampaniyaların təşkilı isə nəinki bir təşkilat, qurum, hətta dövlətlər, hökumətlər səviyyəsində özünü göstərir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Əliyev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də konkret faktlarla əksini tapdığı kimi, dünyada islamofobiyanın tüğyan etdiyi bir dövrdə Bakıda "İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq konfransın keçirilməsi son dərəcə önəmlidir. "Bu konfransla Azərbaycan islamofobiya qarşı mübarizə məsələsində müsəlman dövlətləri sırasında nəinki ən qətiyyətli və prinsipial mövqə tutması ilə fərqlənir, eyni zamanda bununla ən effektiv mübarizə apardığını ortaya qoyur. Bir çox ölkənin liderləri susmağa üstünlük verdikləri halda Azərbaycan müsəlmanlara qarşı ayrı-seçkiliyin yolverilməzliyini ən yüksək səviyyədə sort şəkildə tənqid edir və bunun arxasında kimlərin dayandığını da açıq şəkildə bildirir. Belə tədbirlərin təşkili ilə yanaşı, Azərbaycanda multikulturalizm həm dövlət siyasəti, həm də həyat tərzı olması, bütün dinlərə eyni dərəcədə ehtiram göstərilməsi isə, fikrimcə, islamofobiya qarşı ən təsirli mübarizədir".

Deputat qeyd edib ki, xüsusilə Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti, Vatikanda Müqəddəs Sebastian kateqorikalarının, ölkə daxilində xristian məbədlərinin, sinagogaqların borpasında və inşasında oynadığı rol bütün müsəlmanları xristian düşməni kimi təqdim etməyə çalışanların nə qədər qərəzli davranışlarını ortaya qoyur. Müsəlman dövlətləri islama qarşı təzyiqləri neytrallaşdırmaq istəyirlərsə, dövlətimizin bu addımlarından nümunə götürməli, həmçinin Azərbaycanda olduğu kimi məzhəb, təriqət ayrı-seçkiliyinə yol verməməlidirlər. Çünki bu ayrı-seçkilik islama - dinimizə düşmənçsinə yanaşnlardan daha böyük zərba vurur.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"



Azərbaycan islamofobiya qarşı mübarizədə ön sıradadır

Dünyada islamofobiya meylləri sürətlə artır. Bu səbəbdən son illər daha geniş vüsət alan bu təhlükəli halın ifşa edilməsi, islamofobiya qarşı mübarizə aparılması global əhəmiyyət daşıyır.

Bir sıra Qərb ölkələrinin və beynəlxalq təşkilatların himayəsinə sığınan Ermənistan tərəfindən torpaqlarının 20 faizi 30 ilə yaxın işğal altında saxlanılmış Azərbaycan özü də islamofobiya əziyyət çəkən ölkələrdən biridir. Qəsbkar Ermənistan məhz müsəlman irsi olduğu üçün işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı 67 məsciddən 65-ni tamamilə dağıdaraq yerlə yeksan edib. Qalan iki məsciddə isə donuz saxlayan vandal ermənilər bununla ümumilikdə müsəlmanların heysiyyətini alçaltmaq, müqəddəs dəyərlərini təhqir etmək niyyəti güdüblər. Bu addımları atmaqla Ermənistan yalnız azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı olan nifrətini, kinini nümayiş etdirir. İslamofob meyllərinə görə havadarları rəsmi İrəvanı qnammaq, beynəlxalq qanunlar qırçısında hədəfə alaraq özünə açıq şəkildə dəstəkləyiblər. Çünki özləri də islama, müsəlmanlara nifrət bəsləməklə Ermənistan geri qalmırlar. Müsəlmanlara qarşı şübhə yaratmaq, ayrı-seçkilik nümayiş etdirmək, islamı potensial təhlükə mənbəyi kimi aşılamaq həmin ölkələrin məqsədinə çevrilir.

Mayın 26-da açılış mərasimi keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham

Əliyev vurğulayıb: "Təəssüflər olsun ki, islamofobiya son dövrdə global müstəvidə daha qabarıq və sistemətik xarakter almağa başlamışdır. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dövlət siyasətinə çevrildiyinə diqqətli olmaq lazımdır. Anti-islam əhvalı-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir".

Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən iğigünlük beynəlxalq tədbir "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü"nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın xarici tərəfdaşları sırasında G20 Dövlətləri Forumu (IF20), İƏT, İCESCO, Doha Beynəlxalq Dövlətləri Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu yer alıb.

Təqdirəlayiqdir ki, son illər ön müxtəlif sahələrdə uğurlu inkişafat nail olan ölkəmiz bütün qlobal problemlər kimi, islamofobiya qarşı mübarizədə də ön sıradadır. Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələrə əsaslanaraq, son dövrlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çalışır.

Konfrans iştirakçılarına müraciətində islamofobiyanın müxtəlif formalarla

da, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stigmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür etdiyini, bu cür ədalətsiz və qərəzli münasibətin müsəlmanların cəmiyyətə integrasiya olunmalarına və özlərini onun bərabər hüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaratdığını vurğulayan Prezident İlham Əliyev vaxtılıq qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiyanın bir növ dövlət siyasətinə çevrildiyinə diqqətli olmaq lazımdır. Bildirib ki, bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdırmaq qərarı qəbul edilmişdir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır: "Eyni zamanda Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs "Qurani-Kərim"-in yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hissirlərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələr sırasındadır. "Söz azadlığı" adı altında islam dininə və müsəlmanlara qarşı hücumlar qəbuləlməzdir".

Bu gün global təhlükəyə, ümumbəşəri bəlaya çevrilmiş islamofobiya qarşı nəinki mübarizə aparılmalı, hətta bir sıra ölkələrdə onun yayılması

nın təşviq edildiyini vurğulayan dövlət başçısı nəzərə çatdırıb ki, islam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hissirlərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarını sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar, eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvalı-ruhiyyəsini təlqin edirlər.

Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşamasının ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin bir sıra ölkələr üçün nümunə ola biləcəyini qeyd edən dövlət başçısı bildirib: "İslam dünyasının ayrılmaq parçası olan Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin tarixboyu qardaşlıq və dostluq şəraitində yaşadığı ölkədir. Bu cür nümunəvi münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi islam dini müstəsna rol oynamışdır. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, islam həmrəyliyinə öz töhfələrini verir, islam dəyərlərinin dünyada təbliği istiqamətində ciddi addımlar atır".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Paşinyan Qərbin sifarişlərini yerinə yetirir

Ermənistanın baş naziri Nikol Paşinyan populist çıxışlarına davam edir. Manipulyasiyalarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan, guya sülh tərəfdarı olduğunu və bu istiqamətdə "söz" göstərdiyini nümayiş etdirən baş nazir, əslində, xalqın hazır olmadığını sülhə, referenduma təsir edə bilmədiyini görür. Ona görə də belə çıxışlarda yenidən "sülh göyərçini"ne çevrilir.



Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin qəbul etmiş olduğu yeni siyasət və prioritetləri təsəvvir edir. O, əvvəlki illərdəkindən fərqli olaraq görünməmiş istiqamətlər ortaya qoymağa çalışır. "Paşinyan sülh gündəliyi üzrə Azərbaycanın tələb və şərtlərindəki bəzi məsələləri Ermənistan ictimaiyyəti üçün strukturlaşdırır. Lakin bunun situasiiv olduğu, Ermənistanın hər fürsətdə Azərbaycana qarşı revanş götürməsi ehtimalları rəsmi Bakını son dərəcə güclü xarici və müdafiə siyasətini izləməyə məcbur edir. Bu baxımdan Paşinyanın çıxışları və sülh tezisləri onun daxili vəziyyəti, regional və beynəlxalq situasiyalarla Azərbaycanın gündəmi arasında təbəddüdlər kimi şərh oluna bilər", - deyir ekspert bildirib.

O qeyd edib ki, Azərbaycan bu tərəddüdləri öz maraqlarına uyğun şəkildə yönəldir. Paşinyanın bu məsələni Ermənistanə dəstək olan dövlətlərin ambisiyalarına integrasiya etmə istəməsi bu ölkə üçün təhlükəli perspektivə yaradır. Paşinyan bunu bildiyindən Azərbaycanın sülh programındakı ştrixlərinə yaxın mövqelər səsləndirir. Digər tərəfdən isə baş nazir ölkədəxili hərəkətlə üzləşmək, hakimiyyətinə təhlükələr yaranması risklərinə qarşı gedir. Bu gedişdə Paşinyanın öz hakimiyyətinin qorunması üçün Azərbaycandan təminatlar almaq istəkləri yer tuta bilər. Ehtimal ki, o, bu istəklərini Azərbaycandan verilən sülh və təhlükəsizlik siqnalı ilə sinxronlaşdırmaq qərarına qərar verib.

A.Kərimov vurğulayıb ki, hələlik Paşinyanın hakimiyyətdə olması Azərbaycan üçün məqbuldur: "Ancaq Azərbaycan sürprizlərə qarşı da strategiyasını formalaşdırır. Bu o deməkdir ki, Ermənistanə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, yeni iqtidar Azərbaycanın qələbəsinə geri oxuda bilməyəcək. Azərbaycan bunun hüquqi bazalarını Paşinyan hakimiyyəti vaxtında formalaşdırır. Beləliklə, Azərbaycan Ermənistanın siyasi və təhlükəsizlik sektorlarına nüfuz edərkən qəfil proseslərdəki maneəv imkanlarını artırırmı".

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Korsikalılar haqları olan azadlıqlarına qovuşmalıdırlar

Korsika adası Aralıq dənizinin şimal hissəsində 8,7 min kvadrat metr ərazini əhatə edir. Adanı cənub tərəfdən əhatə edən Mon-Sento dağının maksimal hündürlüyü dəniz səviyyəsindən cəmi 2710 metr təşkil edir. Şimal sahilı hamar, qərb sahilı rias tipidir. Körfezlərlə kəskin parçalanmış adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifacio boğazı ayırır.



tərib. 1957-ci ildə Fransanın ən kəsib departamenti Korsika olduğu üçün adanın iqtisadiyyatını dirçəltmək məqsədi ilə tədbirlər planı işə salınıb.

Bu arada əsas diqqət yetirilməli bir məqam var. Əlcəzir müstəqillik əldə etdikdən sonra vətənə qayıdan fransızların əksəriyyəti Korsika kəndlərinə yerləşdirilir və becəriyə bilən torpaqların 90 faizinə sahib olurlar. Bununla da Korsikada etiraz tətiləri, nümayişlər başlanır. Adanın əsas sakinləri müstəqilliyə nail olmaq üçün regionçuluqdan müxtəriyyətdən keçmək kimi tələblər irəli sürürlər.

Korsikalılar olduqca mübariz insanlardır. Onlar Fransanın ciddi təz-

Adada daş palıd, mantar palıd meşələri çox olsa da, əsas bitkisi makvisdir. Dağların yuxarı hissələri subalp və alp çəmənliəridir. Sakinlərin əsas məşğuliyyəti üzümçülük, bağçılıq, bostançılıq, heyvandarlıq olsa da, burada turizm inkişaf etmişdir. Korsikada arpa, buğda, qarğıdalı yetişdirilir. Təbii gözəllikləri ilə adanı valeh edən adanı "Gözəllik adası" da adlandırırlar. "Gözəllik adası"nın mühüm şəhərləri və portları Ayacçio və Bastiyadır.

Korsika qədimdən İberiya və Liquriya tayfalarının məskunlaşdığı ada kimi tanınır. Eradən əvvəl III-II əsrlərdə Romanın işğal etdiyi ada VI-VIII əsrlərdə Bizansa məxsus olub. 1347-ci ildə isə burada Genuya hökmranlıq edib. 1729-cu ildə korsikalıqlar yadelli işğalçılara qarşı üsyana qalxırlar. 1764-cü il Kompyen konvensiyası və 1768-ci il Versal müqaviləsinə görə, Korsika Fransanın tabeliyinə keçib. 1796-cı

ildə isə qəti olaraq Fransaya birləşdirilib. Dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər ictimai-siyasi proseslərin mərkəzinə, hakimiyyətin isə əsas siyasi hədəfinə çevrilib. Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı - 1942-ci ilin noyabrında Korsikanı italyan və alman qoşunları işğal ediblər.

Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud müxtəriyyəti təmin edən xüsusi regional statusla idarə olunsa da, səlahiyyətlər əsasən millətçilərin əlində cəmləşib.

XX əsrdə korsikalıqların üzləşdiyi işsizlik və iqtisadi çətinliklərə görə, ada əhalisinin sayı sürətlə azalıb. Eyni zamanda adada turistlər üçün salınan qəsəbələrin sayının çoxalması daşınmaz əmlakın qiymətlərinin artımına ciddi təsir gös-



Əlsən QƏNİYEV,
"Azərbaycan"



Dövlət Komissiyası: Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və əhalinin bu sahədə maarifləndirilməsi davam etdirilir

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair Dövlət Proqramı"nın icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiya təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

AZƏRTAC xəbər verir ki, 2024-cü ildə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidıyyəti dövlət qurumlarının cəlb edilməsi ilə ümumilikdə 183 tədbir həyata keçirilib. Bu tədbirlər sırasında 95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 6 sosial layihə, 5 intellektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak yer alıb.

Cari ilin yanvar-aprel ayları ərzində "802" qaynar xətinə ümumilikdə 292 vətəndaş müraciəti daxil olub. Bu müraciətlərin 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidıyyəti orqanlara 59 məktub ünvanlanıb.

Mayın 29-da Bakı şəhəri, Sabuncu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi, 101A ünvanında yerləşən "Bakı Neft Maşınqayırma Zavodu" MMC-nin inzibati ərazisində 2 min 397 məhkəmə hökmi ilə barəsində məhəvəmə qərarı qəbul olunmuş 5 ton 94 kiloqram 323.346 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, o cümlədən 1 ton 442 kiloqram 168.579 qram heroin, 2 ton 947 kiloqram 146.882 qram mariyuana, 280 kiloqram 746.124 qram tiryək, 26 kiloqram 259.599 qram həşiş, 1 kiloqram 803.286 qram kokain, 396 kiloqram 107.793 qram və 4 min 183 ədəd psixotrop həblər və 8 min 644 ədəd çətinə bitkisi aidıyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin "qara bazar" qiyməti 164 milyon manat təşkil edir.

Cari ilin ilk 4 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 2 min 992 fakt aşkar olunub. Bu faktlar üzrə qanun-

suz dövriyyədən ümumi çəkisi 2 ton 993 kiloqram 000.402 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Həmçinin qeyd olunan dövrdə 4 min 263 ədəd metadon və 2 min 578 ədəd çətinə bitkisi qanunsuz dövriyyədən götürülüb. Müsadirə olunan narkotik vasitələrin 140 kiloqram 727.95 qrami heroin, 60 kiloqram 688.812 qrami tiryək, 30 kiloqram 822.838 qrami həşiş, 21 kiloqram 378.121 qrami digər narkotik vasitələr, 68 kiloqram 104.632 qrami isə psixotrop maddələr təşkil edib.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 1499 nəfər təşkil edib. Onlardan 33-ü xarici ölkə vətəndaşlarıdır.

Sohiyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il dekabrın 31-nə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 min 490 nəfər olub. Onlardan 20 min 182-si opioidlərin, 8 min 611-i kannaiboidlərin, 11 min 697-si bir neçə narkotik maddəni eyni zamanda qəbul etdiyi üçün psixi-kası və davranış pozulmuş şəxslərdir. Bu şəxslərdən 1005-i qadındır.

Hesabat ilində dispanser nəzarətinə müvafiq diaqnozla 4 min 967 nəfər götürülüb, 1136 nəfər isə nəzarətdən çıxarılıb.

Eyni zamanda "802 Qaynar Xətt" telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair qrafik üsulla hazırlanmış yeni videoçarx, narkomaniyanın zərərliyi barədə "Narkotik beyində silinməz izlər buraxır", "Narkotik sərhədsiz fəlakətdir" adlı və digər sosial şəxslərin paytaxtın küçə və prospektlərindəki elektron lövhələrdə nümayiş, eləcə də televiziya kanallarında yayımı tomin edilib.

Dövlət Komissiyası narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və əhalinin bu sahədə maarifləndirilməsini bundan sonra da davam etdirəcək.



AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsinə hakimlər Zeynal Ağayev, sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə prosesinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş terror cinayətləri və digər cinayətləri əhatə edən, habelə məhkəmə istintaqının iki fəslə üzrə zərərçəkmiş şəxslərin dindirilməsi və həmin epizodlara dair digər sənədlərin tədqiqi yolu ilə davam etdirilməsini təklif edib. Beləliklə, 2016-cı ildə, şərti olaraq "Aprel döyüşləri" adlandırılan dövrdə törədilmiş terror aktları və digər cinayətlər, eyni zamanda, 2020-ci ilin iyun ayında, şərti olaraq "Tovuz döyüşləri" adlandırılan dövrdə törədilmiş terror aktları və digər cinayətlər üzrə zərərçəkmiş şəxslərin dindirilməsinə başlanılıb.

İfadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.

O, dövlət ittihamçı Süsal Abdullayevin sualına cavabda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: "Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadagıan edilmiş mərmilər, o cümlədən zərərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadagıan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdi.

"Şrapnel tipli" adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərmirin içərisində 2 mindən çox iynə yerləşdirilib. Bunlar elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələr dəriyə batmadan, onlara, sadəcə, əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur".

O, dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırır. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirir və deyir: "Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etməmişəm və "ordu komandiri" olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm".

Levon Mnatsakanyan hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.

Zərərçəkmiş şəxs Abbas Allahverdiyev ifadəsində bildirir ki, yaşadığı Tapqaraqoyunlu kəndi ermənilər tərə-

fəndən artilleriya qurğularından və digər silahlardan mütləq olaraq atəşə tutulub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o bildirir ki, kəndin atəşə məruz qalan istiqamətində dövlət tərəfindən 2013-cü ildə daş hasar çəkilsə də, Ermənistan ordusunun atəşləri müntəzəm olaraq davam edib. 2016-cı il aprelin 2-nə keçən gecə ermənilər Ağdərə tərəfindən atəşlərə başlayıblar, aprelin 3-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin atdığıları mərmilərdən biri onun evinin həyətində düşərək partlayıb. Nəticədə, o, sağ gözaltı nəhiyəsindən yaralanıb, evinə və təsərrüfatına ciddi ziyan dəyib.

A.Allahverdiyev təqsirləndirilən şəxs David Manukyanın kəndin sərhədləri barədə suallarını da cavablandırır. D.Manukyan kənddən İncəçayın keçmədiyini soruşub. A.Allahverdiyev kənddən İncəçayın keçdiyini bildirir.

Zərərçəkmiş şəxs Elvin Kərimov isə deyir ki, Ermənistan silahlı qüvvələri onun yaşadığı Füzuli rayonunun Alxanlı kəndini dəfələrlə ağır artilleriya atəşləri ilə tutub. 2016-cı il aprelin 4-də saat 16 radələrində evlərindən həyətə çıxanda qonşusunun həyətində mərmir düşərək partlayıb və qəlpə onun sağ dizinə dəyib. O, həmin gün xəstəxanaya çatdırılıb.

E.Kərimov Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən diqqətə çatdırıb ki, kənd sakinləri təsərrüfat işləri ilə məşğul olan zaman Ermənistan hərbiçiləri tərəfindən atəşə tutulublar.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan zərərçəkmiş şəxsə "Ərazidə neçə atəş mövqeyi var idi" sualını verib. E.Kərimov isə sualı "Mən atəş mövqelərini, postlarımızı saymırdım ki, bunu bilim" deməklə cavablandırır.

Təqsirləndirilən şəxs David Babayan E.Kərimovdan kənddə neçə nəfərin yaşadığını soruşub. Zərərçəkmiş şəxs isə kənd sakinlərini dəqiq sayını bilmədiyini deyib.

Zərərçəkmiş şəxs Anar Abdullayev qeyd edib ki, yaşadığı Ağdam rayonunun Çəmənlı kəndi keçmiş təmas xəttinin yaxınlığında yerləşir. Kənd Ermənistan silahlı qüvvələrinin mütləq atəşinə məruz qalıb. 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə həyətədən olarkən qonşulardan qaşayan dayısı Hüseynin həyətində mərmir düşərək partlayıb. Mərmir qəlpəsinin kürəyinə dəydiyini hiss edib və huşunu itirib, ayılanda xəstəxanada olduğunu görüb. Qonşusunun onu xəstəxanaya öz maşını ilə gətirdiyini sonradan öyrənib.

Zərərçəkmiş şəxs Sirdaş Kərimov deyir ki, yaşadığı Ağdam rayonunun Çəmənlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə növbəti atəşlər başlayıb. Gecə saat 3 radələrində o, qonşularından Famil Mustafayev (zərərçəkmiş şəxsin xalası oğlu), Əli Hüseynov (dayısı), Zahir Rəhimov, Anar Abdullayev və başqaları ilə birlikdə Zahirin evinin təxminən 100 metrliyindəki soğan sahəsində olublar. Həmin yerdən ermənilərin "Qrad" mərmiləri atdıkları görünüb. Saat 4 radələrində mərmilərdən biri onların yanına düşərək partlayıb. Nəticədə Famil Mustafayev hadisə yerində həlak olub, S.Kərimov da daxil olmaqla, digər şəxslər xəsarətlər alıblar. Əli Hüseynov da növbəti gün xəstəxanada vəfat edib. Dövlət ittihamçı Fuad Musayevin sualına cavabında S.Kərimov söyləyib ki, həmin vaxt rayon Ermənistan silahlı qüvvələrinin intensiv atəşlərinə məruz qalıb.



Təqsirləndirilən şəxs David Manukyan S.Kərimovdan nə zaman yaralanması barədə soruşub. O isə təkrarən 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə yaralandığını deyib. D.Manukyan ondan yaşadığı kəndə 1994-cü ildən 2016-cı ilədək atəş açılıb-açılmadığını soruşub. S.Kərimov kəndin həmin illərdə atəşə tutulduğunu bildirir.

Zərərçəkmiş şəxs Zahir Rəhimov deyir ki, yaşadığı Ağdam rayonunun Çəmənlı kəndində 2016-cı il aprelin 28-də gecə o, kənd sakinləri Əli Hüseynov, Famil Mustafayev, Sirdaş Kərimov və Adil Məmmədovla birlikdə olduğu yerin yaxınlığına mərmir düşərək partlayıb. Nəticədə Famil Mustafayev həlak olub, Əli Hüseynov isə ciddi xəsarətlər alıb, sonradan dünyasını dəyişib. Hadisə zamanı o, Sirdaş və Adil isə qəlpə yaraları alıblar. Düşmənin atdığı mərmilərdən biri isə onun evinin divarlarını zədələyib, pəncərələri və təvlinin damını dağıdıb, bununla da ona ziyan vurulub.

Fasilədən sonra təqsirləndirilən şəxs David İskanyan söz alıb. O, digər təqsirləndirilən şəxs David Babayanla mayın 26-də keçirilən məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini bildirir.

Hakim Zeynal Ağayev erməni dilində tərcüməçinin iştirakı ilə məhkəmə iclas protokolları ilə tanış olmaq üçün şərait yaradılacağını bildirir.

Zərərçəkmiş şəxs Simran Quliyev qeyd edib ki, 2016-cı il aprelin 4-də Ermənistan silahlı qüvvələri yaşadığı ərazini ıncıqlı silahlardan növbəti dəfə atəşə tutublar. Həmin gün saat 20 radələrində evlərindən çıxıb darvazadan 4-5 metr aralığında zaman qarışmasında 20 metrlik məsafədə yerə mərmir düşərək partlayıb. Bu an o, sağ dizində kəskin ağrı hiss edib. Valideynləri onu rayon mərkəzi xəstəxanasına aparıblar. Onun dizinə top mərmisinin qəlpəsinin batdığı məlum olub.

Zərərçəkmiş şəxs Məhəbbət Orucova bildirir ki, 2020-ci il iyulun 17-də saat 14:30-da Qazax rayonunun Bala Cəfərlı kəndi ilə üzböüz mövqedə yerləşən ərazilərdən Ermənistan silahlı qüvvələri tərəfindən atılan və reaktiv qüvvə ilə işləyən aparatın fəzadə partlaması nəticəsində ayrılan hissələrdən bəziləri Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualını cavablandırarkən kənddə və kəndin yaxınlığında heç bir hərbi hissənin olmadığını bildirir.

Zərərçəkmiş şəxs Səlimnə Əliyeva söyləyib ki, 2020-ci il iyulun 17-də Ermənistan silahlı qüvvələri tərəfindən atılmış top mərmisinin qəlpələri Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib. O, prokurorların suallarını cavablandırarkən zaman yaşadığı kənddə hərbi hissənin olmadığını vurğulayıb.

Zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində - 2020-ci il iyulun

14-də şəhid olan zabitlərimiz - general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən mərmirin partlaması nəticəsində xəsarətlər aldığını bildirir. "Təxliyəmiz çətin oldu. Xüsusi vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitari avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə qadağandır və hərbi cinayət hesab olunur.

Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqlarımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmirə və minaatan atəşinə tutulurdu.

Təqsirləndirilən şəxs David Manukyan şəhid Polad Həşimovun həlak olması barədə sual verərkən "Eşitdiyimə görə, həm yaxşı hərbiç, həm də yaxşı insan olub" deyib və hadisənin gecə, yoxsa gündüz saatlarında baş verməsini soruşub.

Zərərçəkən şəxs isə hadisənin gündüz baş verdiyini bildirir.

Zərərçəkmiş şəxs Məhəmməd Əli İmanov deyir ki, yaşadığı Ağdam rayonunun Məhrizli kəndi mütləq olaraq Ermənistan silahlı qüvvələrinin atəşlərinə məruz qalıb.

"2016-cı il aprelin 27-də axşamdan yenə atəşlər başlayıb. Gecə saatlarında oğlu Anar, qonşusu Siyasət və Ədalətə birlikdə digər qonşusu Teyyubun evinə gediblər. Aprelin 28-də saat 5 radələrində Teyyubun evinə mərmir düşüb partlayıb, nəticədə o, başından xəsarət alıb", - deyər M.İmanov qeyd edib.

O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın "Təkcə sizin kəndi, ya digər kəndləri də atəşə tuturlar" sualına "Bəli, digər kəndləri də atəşə tuturdular" cavabını verib.

Zərərçəkmiş şəxs Kamil Cahanov bildirir ki, 2020-ci il iyulun 17-də saat 14:30-da Ermənistan hərbiçiləri tərəfindən atılmış mərmirin partlaması nəticəsində ayrılan hissələrin bir qismi Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib.

"Əvvəlki vaxtlarda mən heyvan otarmağa gedəndə də Ermənistan hərbiçiləri atəş açırdılar", - deyər o əlavə edib.

Zərərçəkmiş şəxs Əziz Şirinov Qazax rayonunun Xanlıqlar kəndində yaşadığı evin Tovuz döyüşləri zamanı Ermənistan hərbiçilərinin atdığıları mərmirin partlaması nəticəsində zərər çəkdiyini söyləyib.

Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi ekspertiza rəyləri də elan olunub.

Ardınca Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevi iştirakı ilə 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhali yaşayan zonaların atəşə tutulması nəticəsində öldürülmüş Azərbaycan vətəndaşları ilə bağlı hadisə yerinə baxış və digər protokolların ekspert rəyləri tədqiq edilib. Bu sıraya 1983-cü il təvəllüdlü Rə-

himov Orxan Valerik oğlunun, 1990-cı il təvəllüdlü Əsədli Fərman Elçin oğlunun, 2000-ci il təvəllüdlü Həsənli Turanə Kamandar qızının, 1954-cü il təvəllüdlü Dadaşov Qarax Şahmar oğlunun, 1967-ci il təvəllüdlü Mustafayev Famil Əli oğlunun, 1942-ci il təvəllüdlü Hüseynov Əli Müseyib oğlunun öldürülməsi, habelə digər şəxslərə xəsarət yetirilməsi ilə bağlı sənədlər, o cümlədən protokollar daxildir.

Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Kəçəryan Robert Sedrakı, Sarkisyan Serj Azatı, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoyev, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolaylı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniölül 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İskanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasil İvani, Qazaryan Erik Roberti, Allahverdiyev Davit Nelsoni, Stepanyan Qurban Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarık Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işğəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münazişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş surətini, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gözdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaranan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiyaya qurulmuşu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.





PAŞA Sığortanın "Yazın Şanslı Sığortası" lotereyasının qalibləri müəyyən olundu

PAŞA Sığorta tərəfindən müştərilər üçün təşkil olunan "Yazın Şanslı Sığortası" lotereyasının qalibləri elan olunub. Lotereyanın əsas uduşu olan **Hyundai Elantra 2024** avtomobili öz sahibini tapıb.

Bundan əlavə, lotereya çərçivəsində müxtəlif dəyərli hədiyyələr oynanılıb:

- 3 ədəd elektron əşyalar mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu;
- 3 ədəd 1000 AZN dəyərində səyahət vauçeri;
- 3 ədəd Apple iPhone 16 Pro Max;
- 2 ədəd MacBook Air 13.6.

Ümumilikdə **12 nəfər qalib** müxtəlif hədiyyələr qazanıb. Qaliblərin siyahısı aşağıda qeyd olunub:

Uduş kuponu	Ad, soyad, ata adı	Qazanılan hədiyyə
MA126309	İ***** İ***** C**** O***	Elektronika mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu
MA120644	Ş***** A***** H*** O***	Elektronika mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu
MA127890	C**** B***** Ə**** O***	Elektronika mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu
MA121925	O**** S***** F***** O***	1000 AZN dəyərində səyahət vauçeri
MA128824	Z*** O***** Ə***** O***	1000 AZN dəyərində səyahət vauçeri
MA124740	G**** İ***** S**** Q***	1000 AZN dəyərində səyahət vauçeri
MA120461	T**** B***** N**** O***	iPhone 16 Pro max
MA123663	E**** İ***** F***** O***	iPhone 16 Pro max
MA126090	E*** M***** Ə**** O***	iPhone 16 Pro max
MA122119	R**** O***** M***** O***	Macbook Air
MA129167	E***** N***** N***** O***	Macbook Air
MA127055	R**** N***** F**** O***	Hyundai Elantra 2024 avtomobili

14 mart - 15 may tarixlərini əhatə edən lotereyanın uduş fondu elektron püşkatma üsulu ilə xüsusi kompüter proqramı vasitəsilə oynanılıb və PAŞA Sığortanın rəsmi "YouTube" kanalında və "Instagram" səhifəsində canlı yayımlanıb. Qaliblərin siyahısı "Azərbaycan" qəzetində nəşr edilib, PAŞA Sığortanın rəsmi veb-saytında yerləşdirilib. Həmçinin qalib şəxslər qazandığı hədiyyələr ilə bağlı SMS məlumatlandırma alıblar.

Qeyd edək ki, lotereya PAŞA Sığortadan avtomobillərin könüllü sığortası məhsullarını əldə edən və müəyyən məbləğdə sığorta haqqı ödəyən müştəriləri üçün (hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulmuşdu. Hər 99 AZN sığorta haqqı ödəyən müştəri lotereyada 1 iştirak şansı qazanırdı.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reyting agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytingini və maliyyə dayanıqlılığı reytingini "BB+", reyting üzrə proqnozu isə "Müsbət" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ön böyük sığorta şirkətlərindəndir.

BAKIDA TARİX YAZILIR

Minifutbol yığmamız dünya çempionatında yarımfinala yüksəldi



Minifutbol üzrə dünya çempionatı:
1/4 final: İngiltərə - Azərbaycan - 1:2:
Qollar: Bham Mussa, 35 - Təmkin Xəlilzadə,
14. Fitzgerald Sem, 48 (öz qapısına)



Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Bakıda keçirilən dünya çempionatının 1/4 final matçına çıxıb.

Elşad Quliyevin yetimləri İngiltərə ilə görüşüblər. Komandamız çətin qələbə qazanıb. Millimiz matçda hesabı açsa da, fasilədən sonra ingilislər bərabərlik qolunu vurublar. Amma sona yaxın rəqibin

müdafiədə anlaşılmazlığı yığmamıza 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, millimiz yarımfinalda Monteneqro ilə qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib: "Gözəl oyun nümayiş etdirdik. Hər mərhələyə keçdik-cə güclü rəqiblər qarşımıza çıxır. Yarımf-

nalda Monteneqro ilə üz-üzə gələcəyik. Yalnız qələbə barədə düşünürük".

Millimizin üzvü Təmkin Xəlilzadə deyib ki, Tanrıya şükürlər olsun qələbə qazanmağı bacarıblar: "Meydana yalnız qələbə fikri ilə çıxmışdıq. Bu cür dəstəyə yalnız zəfər yarasırdı. İki oyunumuz qaldı. İnanıram ki, sonda Azərbaycan xalqını sevindirəcəyik".

"Azərbaycan"



abunəçilərinin nəzərinə!

30 iyun 2025-ci il tarixindən etibarən "Azercell Telekom" MMC-nin abunəçiləri üçün "Busuu" təbiiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə 0,35 AZN xidmət haqqı müəyyən ediləcək.

Qeyd: Qiymət ƏDV daxil göstərilib. Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilərlər.

ABŞ Federal Məhkəməsi Trampın tarif proqramını blokladı

Ekspertlər Ağ Ev Administrasiyasının digər yollar axtaracağını deyirlər

ABŞ-nin Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsi Prezident Donald Trampın fəvqəladə hallar qanunu çərçivəsində idxala global tariflər tətbiq etmək cəhdinin qarşısını alıb.

Məhkəmə Prezidentin Konqresin təsdiqi olmadan birtərəfli qaydada tariflər tətbiq etmək səlahiyyətinə malik olmadığına qərar verib. Tramp Administrasiyası Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad edərək, ticarət kəsinin milli təhlükəsizliyə təhdid olduğunu iddia edib. Bununla belə hakimlər bu arqumenti rədd edərək IEEPA-nın struktur iqtisadi problemləri həll etmək üçün nəzərdə tutulmadığını, ona ticarət əlaqələrinin belə genişmiqyaslı transformasiyasını həyata keçirmək səlahiyyətinin verilmədiyini bildiriblər. Məhkəmə Trampın yüksək tariflər tətbiq etməkdə səlahiyyətlərini aşdığını və rüsumların əksəriyyətinin 10 gün ərzində ləğv edilməli olduğu qərarına gəlib.

Qadağa həmçinin Meksika, Kanada və Çinə əvvəllər tətbiq edilən cavab tariflərini də əhatə edib. Xatırladaq ki, Ağ Ev onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün zəruri olduğunu bildirirdi.



Lakin məhkəmə qeyd edib ki, tariflərin tətbiq olunduğu mallar ilə yaranan təhlükə arasında bir-bəsa əlaqə yoxdur. Qərarda qeyd olunub ki, administrasiyanın hərəkətləri əsaslandırma üçün hüquqi meyarlara cavab vermir.

Məhkəmə qərarı Trampın planını müvəqqəti olaraq dayandırsa da, Ağ Ev artıq apellyasiya şikayəti vermək niyyətini açıqlayıb. Lakin Konqresə müraciət olunsun belə, Prezidentə dəstəyi təmin etmək çətin olacaq. Belə ki, plana təkcə demokratlar deyil, həm də azad ticarətə dəstəkləyən bəzi respublikaçılar da müqavimət göstərirlər. ABŞ-nin sənaye assosiasiyaları da yeni tariflərin tətbiqindən sonra qiymət artımı və tədarükün pozulması riski barədə xəbərdarlıq ediblər.

Bu arada "Bloomberg" yazır ki, ABŞ Prezidenti Donald

Tramp Administrasiyasının bəzi tariflərini qanunsuz tanıyan Amerika məhkəməsinin qərarı onun ticarət strategiyasına müvəqqəti maneə olacaq. TASS-ın məlumatına görə, analitiklər hesab edirlər ki, Amerika məhkəməsinin qərarı Ağ Evin ümumi strategiyasını dəyişdirmədən idxal mallarına rüsumların tətbiqini yalnız qısa müddətə çətinləşdirəcək. "Goldman Sachs" Qrupunun iqtisadçısı Aleks Filipsin də sözlərinə görə, Ağ Ev bu itkiləri digər tarif tədbirlərinin köməyi ilə kompensasiya etmək iqtidarındadır. Onun fikrincə, bu məhkəmə qərarı tarif planlarının həyata keçirilməsində müəyyən gecikmə yaradıb və qeyri-müəyyənliyi artırıb, lakin çox güman ki, ABŞ-nin əsas tərəfdaşları üçün ticarət mübahisələrinin nəticəsinin dəyişməsinə səbəb olmayacaq. O, həm-

çinin qeyd edib ki, Tramp Administrasiyası böyük ehtimalla tarifləri tətbiq etmək üçün başqa yollar tapacaq. Ekspert əlavə edib ki, Ağ Ev mart ayında alüminium, polad və avtomobil idxalına tətbiq etdiyi kimi, yeni tariflər tətbiq etmək üçün Ticarətin Genişləndirilməsi Aktının 232-ci maddəsindən istifadə edə bilər. Bununla gömrük rüsumlarının ümumi səviyyəsi 7,6 faiz bəndi artacaq və bu da ləğv edilmiş tariflərdən itkiləri demək olar ki, kompensasiya edəcək.

Xatırladaq ki, ötən ayın 2-də Donald Tramp 185 ölkədən gələn mallara gömrük rüsumunun tətbiq edilməsinə əsaslandırdı. Daha sonra Ağ Ev rəhbəri bəzi ölkələr üzrə qarşılıqlı rüsumları 90 gün müddətinə dayandırmışdı. Tramp 75-dən çox ölkənin ABŞ səlahiyyətliləri ilə əlaqə saxladığını və tariflərlə bağlı danışıqlara çağırıldığını bildirmişdi. Prezident həmçinin Al İxracatına 50 faizlik ticarət rüsumunun tətbiqini bu il iyunun 1-dən iyulun 9-na təxirə salmağa razılaşmışdı.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayevə əzizi

ƏLİBALA SÜLEYMANOVUN vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi və kollektivi iş yoldaşları

ELNUR MUSAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi universitetin İqtisadiyyat və statistika kafedrasının dosenti

NATİQ ƏHMƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti

Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və	
Baş redaktor müavinləri	- 538-86-86, 539-72-39	informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Məsul katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi	- 538-56-60, 434-55-58
Məsul katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj **3570**
Sifariş **1081**

Qiyməti 60 qəpik